



# BİNƏQƏDİ

BAKİ-2015 İLK  
AVROPA OYUNLARI  
İLƏ ƏLAQƏDAR 1 İYUL  
2014-cü İL TARİXİNDƏN  
"TƏMİZ BİNƏQƏDİ"  
LAYİHƏSİNƏ START  
VERİLİB

№29 (73) | 1 avqust 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

## Ekoloji vəziyyət kompleks bərpa olunur



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 24-də Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olub.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görülən işlər barədə dövlət başçısına ətraflı məlumat verib.

Bu layihə Prezidentin 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na və "Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında" fərmanına uyğun olaraq həyata keçirilir. İlk Avropa Oyunlarına aid tədbirlərin böyük əksəriyyəti Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcək. Burada çoxsaylı qonaqların, idmançıların və turistlərin qəbul edilməsi gözlənilir. Bu baxımdan, gölün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası və Böyükşor bulvarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.

Qeyd edildi ki, gölün ekoloji bərpası layihəsi iki mərhələdə həyata keçiriləcək. 2014-2015-ci illəri əhatə edən birinci mərhələdə işlər uğurla davam etdirilir. Gölün Olimpiya Stadionunun yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunur. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılması nəzərdə tutuldu. Artıq bəndləmə işləri yekunlaşıb. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısı alınıb.

Göl üzərində ərazinin qərb sərhədini müəyyən

edən səkkiz xətlə magistrallıq şəbəkəsinin layihələndirilməsi bənd bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən Balaxanı-Binəqədi yolu ilə birləşdiriləcək. Bu da öz növbəsində, şəhərin yol infrastrukturuna düşən yükü azaldacaq. Torpaq bəndinin inşası cədvəl üzrə davam etdirilir və işlərin növbəti ilin ilk rübündə başa çatdırılması planlaşdırılır. Eyni zamanda, yüz ildən artıq müddətdə göl dibinə yığılmış çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi işləri görülür. Layihə üzrə ilkin mərhələdə 2,8 milyon kub metr həcmində çöküntünün 100 min kubmetrdən çoxu təmizlənib. Gölün mühafizə zonası da daxil olmaqla, ciddi mühafizə işi təşkil edilib, göl və sahil xətlərinin məişət və tikinti tullantıları ilə çirklənməsinin qarşısı tamamilə alınıb. Böyükşor gölünün cənub sahilində geniş abadlıq-quruculuq işləri aparılır, 16 hektara yaxın ərazidə park və yaşıllıq salınır. Gələcək ilin birinci yarısında şərq sahil xətti boyunca Böyükşor bulvarının bir kilometrə qədər hissəsi salınacaq və buradan stadion ərazisinə keçid təmin olunacaq.

Bildirilib ki, Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcək. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaq. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. Qısa müddətdə görülmüş işlər nəticəsində suyun keyfiyyət göstəricilərinin dinamikası müsbətə doğru dəyişib.

Prezident İlham Əliyev layihənin ekoloji əhəmiyyətini yüksək qiymətləndirib, müvafiq tapşırıq və tövsiyələrini verib.

## Prezident İlham Əliyev: "Dövlət məmuru xalqın xidmətçisidir"

Dövlətimizin başçısı Maliyyə Nazirliyinin yeni inşa edilən inzibati binası ilə tanış olub

Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında mövqeyini möhkəmləndirməkdədir. Respublikamızda bütün sahələrdə islahatlar ildən-ildə daha da dərinləşir. Ölkəmizin iqtisadi qüdrəti artıqca sosial-infrastruktur layihələri bütün sahələri əhatə edir.

Son illər Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi uğurlarda maliyyə, vergi və bank sektorlarının da xüsusi payı var. Dünyada iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, respublikamızda hərtərəfli dönüşümlü siyasət nəticəsində davamlı sosial-iqtisadi inkişaf təmin olunur.

Maliyyə Nazirliyinin 35 rayon və ya şəhər maliyyə idarəsi, nazirliyin Dövlət Xəzinədarlığı Agentliyinin Bakı şəhəri üzrə 5 xəzinədarlıq idarəsi üçün yeni inzibati binalar tikilib, 17 yerli maliyyə orqanının binası əsaslı təmir edilib, ən müasir texnologiya və avadanlıqla təchiz olunub. Hazırda dövlət başçısının tapşırıqlarına əsasən, Maliyyə Nazirliyinin fəaliyyətində modern və çevik idarəetmənin təmin edilməsi, şəffaflığın artırılması və korrupsiyaya şərait yaranan halların aradan qaldırılması üçün elektron xidmətlərin geniş tətbiqi diqqət mərkəzindədir. Ümumilikdə, Prezident İlham Əliyevin "Dövlət məmuru xalqın xidmətçisidir" fikirlərini fəaliyyətində əsas götürən Maliyyə Nazirliyinin kollektivi işini beynəlxalq standartlara və günün tələblərinə uyğun qurmaqla qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün səylərini əsirgəmir.



İyulun 25-də Maliyyə Nazirliyinin yeni inşa olunmuş inzibati binası ilə tanış olan Prezident İlham Əliyevə nazir Samir Şərifov burada yaradılan şəraitlə bağlı məlumat vermişdir.

Qeyd edilmişdir ki, Maliyyə Nazirliyinin ötən əsrin 50-ci illərində inşa olunan əvvəlki binası istismara yarasız vəziyyətdə idi və müasir tələblərə cavab vermirdi. Dövlət başçısının iş yerlərinin ən müasir standartlara uyğun yenidən qurulmasına dair tapşırığına əsasən paytaxtın ən gözəl və tarixi guşələrindən birində Maliyyə Nazirliyinin yeni inzibati binası inşa olundu. Bina Bakı şəhərinin müasir simasına uyğun, milli və orijinal memarlıq üslubunda tikilib. Burada nazirliyin mərkəzi aparatı, qurumun strukturuna daxil olan 2 dövlət agentliyi və 3 dövlət xidməti-

nin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Yeni binanın ərazisində əsaslı yaşıllaşdırma və abadlıq işləri aparılıb.

Əsas girişdə ulu öndər Heydər Əliyevin büstü qoyulub. Binanın akt zalı da müasirliyi ilə diqqəti cəlb edir. Burada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyaları geniş tətbiq olunub. Nazirliyin ekspozisiyalarının zənginliyi ilə seçilən muzeyində Azərbaycanın maliyyə sisteminin keçdiyi tarixi inkişaf yolu mərhələlər üzrə təqdim edilir. Muzeydə ölkəmizin qədim əsginəsləri, müasir maliyyə sektorunun formalaşdırılması istiqamətində ilkin tədbirlər, respublikamızın maliyyə sisteminin ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə keçdiyi zəngin inkişaf yolu, son illərdə Prezident İlham

Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, büdcə, xəzinədarlıq, sığorta və digər sahələrdə tətbiq edilən yeniliklər, Maliyyə Nazirliyinin beynəlxalq əlaqələri genişləndirib.

Dövlətimizin başçısı iclas zalları, görüş və iş otaqları ilə də tanış olmuşdur.

Maliyyə Nazirliyinin bütün strukturlarının və tabeliyindəki təşkilatların mərkəzi aparatla birgə yeni inzibati binada yerləşməsi vahid mərkəzə və daha operativ idarəetməni təmin etməyə imkan verəcək, əməkdaşların iş əmsalını və məsuliyyətini daha da artıracaq. Nazirliyin kitabxanası zəngin fondlu, ən müasir texnologiya və avadanlıqla təchizatı baxımından diqqəti cəlb edir.

Dövlət başçısı Maliyyə Nazirliyinin son illərdə keçdiyi inkişaf yolu, geniş tətbiqini ta-

pan kompleks islahatlar və yeni inzibati binadan bəhs edən qısa videoçarxa baxmışdır.

Sonra Prezident İlham Əliyevə büdcə təşkilatları üçün maliyyə uçotu və xəzinədarlığın informasiya idarəetmə sistemləri təqdim olunmuşdur. Qeyd edilmişdir ki, nazirlikdə büdcə təşkilatları üçün maliyyə uçotu üzrə vahid avtomatlaşdırılmış sistem, dövlət büdcəsinə daxil olan vəsaitlərin, bütün dövlət xərclərinin, xəzinə hesablarının bir mərkəzdən elektron və operativ şəkildə idarə olunmasını, faktiki xərclərə nəzarəti təmin edən Xəzinədarlığın İdarəedilməsinin İnformasiya Sistemi yaradılıb.

Dövlət başçısına ən müasir texnologiyaların tətbiq olunduğu əyər nəzarət məşini barədə də məlumat verilmişdir. Prezident İlham Əliyev kollektivə uğurlar arzulamışdır.

## Tikinti işləri qrafik üzrə davam etdirilir

İyulun 24-də Azərbaycan Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionu ətrafında inşası davam etdirilən yonəlişli infrastrukturunun tikintisi ilə tanış olub.

Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun birinci hissəsində tikinti işləri qrafik üzrə davam etdirilir. Layihə çərçivəsində işlərin böyük hissəsi görüldü. Çəkilmə yolunun ümumi uzunluğu 17 kilometrdir və onun hərəkət hissəsi 4-6 zolaqlı olacaq. Növbəti mərhələdə 3 körpünün inşası nəzərdə tutulur.

Qeyd edilib ki, birinci körpünün uzunluğu 205 metr, ikinci körpünün uzunluğu



162 metr, piyadalar üçün nəzərdə tutulan üçüncü körpünün uzunluğu isə 115 metr olacaq. Bundan başqa, ərazi-

də uzunluğu 900 metrə yaxın olan piyada keçidi inşa ediləcək, yol üzərində iki tunel tikiləcək.

Dövlət başçısına Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunun ikinci

hissəsində görülməli işlərlə də bağlı məlumat verilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində ümumi uzunluğu 5 kilometrə yaxın olan yol çəkiləcək. Bu yol üzərində bir körpü və iki tunel tikiləcək. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirəcək.

Sonra Prezident İlham Əliyevə 18 kilometrlik Bilgəh-Novxanı-Şamaxı-M4 birləşməsi avtomobil yolunun yol qovşaqlarının və piyada keçidlərinin tikintisi barədə məlumat verilib. Dövlət başçısı inşaat işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıqlarını verib.

### • CƏMIYYƏT

3



Şeyxülislam Binəqədidi tikilən məscid kompleksi ilə tanış olub

### • TƏMİZ BİNƏQƏDİ

5



Sahibkarlar "Ən təmiz sahibkarlıq obyektini" müsabiqəsində fəal iştirak edirlər

### • ARAŞDIRMA


6



Gələcəyə hesablanmış böyük layihə – "Təmiz Binəqədi"

### • MÜSAHİBƏ

7



"İdman mənə iradəli və mübariz olmağı öyrətdi"

# Azərbaycan dünyada idman ölkəsi kimi tanınır

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub.

Artıq neçə illərdir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Ölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində Azərbaycan beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverişli məkana çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq bu gün idman ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycanda yeni idmançılar nəslinin yetişdirilməsi də diqqət mərkəzindədir. Dövlətimizin başçısının idmanın inkişafına göstərdiyi diqqət və qayğı idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazanmalarına gətirib çıxarır.

2015-ci ildə Azərbaycan

daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Birinci Avropa Oyunları ilk dəfə olaraq Bakıda keçiriləcək. Avropa Olimpiya Komitəsinin bununla bağlı qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verdiyi önəm ifadəsindədir.

Bakının Avropa Oyunlarının keçirilməsi üçün böyük potensiala malik olmasını beynəlxalq idman təşkilatları da təsdiqləyib. Güclü idman infrastrukturunu olan Azərbaycan eyni zamanda beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına bir ilə yaxın vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakıda Su İdmanı Növləri Sarayı, Atıcılıq Mərkəzi və digər mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir.



Milli Gimnastika Arenası artıq istifadəyə verilib. Ölkədə idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Bakı Olimpiya Stadionunda da işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Abdullayev görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. Bildirilmişdir ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionda tikinti işləri başa çatmaq üzrədir. Stadionun tammiqyaslı tikintisinə 2012-

ci ilin noyabrında başlanılıb və işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə tutulur. Ümumi layihə üzrə işlərin böyük əksəriyyəti başa çatıb. Stadionun svay işləri bütünlüklə, torpaq və dəmir-beton işlərinin 95 faizi yerinə yetirilib. Dam konstruksiyası yerinə qoyulub və polad

konstruksiya işlərinin böyük bir hissəsi yekunlaşıb. Artıq fasad örtüyünün vurulmasına başlanılıb və interyer-tamamlama işləri sürətlə davam edir. Bununla yanaşı, köməkçi məşq sahəsində ot örtüyünün və qaçış zolağının salınmasına başlanılıb. Yaxın zamanlarda əsas stadionda da bu işlərə start verəcək. Landşaft üçün infrastruktur işləri davam edir. Əsaslı yaşıllaşdırma işlərinə sentyabrda başlanacaq.

Qeyd edilmişdir ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altumərtəbəli stadion 62 metr hündürlüyündədir. İn-

saat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki bina ibarət olacaq stadionda VIP, CIP, media, habelə əil tamaşaçı bölmələri nəzərdə tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normalarına əsasən insanlının stadionu daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetr yaşılıq sahə salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.

Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

## Ana dilimizi qoruyaq!

Avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir

Ana dilimizin inkişafına dövlətin hər zaman xüsusi diqqət və qayğısı olub. Hələ sovet dövrünün müəyyən təzyiqlərinə, diktərinə baxmayaraq, ümummilli lider Heydər Əliyev Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi üçün əsl fədakarlıq göstərmişdir. Ulu öndərin həmin illərdə ana dilinin inkişafı ilə əlaqədar imzaladığı fərman və sərəncamlarda əksini tapan vəzifələr, habelə müxtəlif tədbirlərdəki çıxış və məruzələrində yer alan tövsiyələr bu baxımdan müstəsna əhəmiyyətə malik idi.

Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan dilinin hərtərəfli inkişafına, onun rəsmi dövlət dilinə çevrilməsinə, zənginləşməsinə böyük əhəmiyyət verildi. "Dil ədəbiyyatla, mədəniyyətlə, mədəniyyətlə bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur" – söyləyən ulu öndər Heydər Əliyev yürütdüyü dil siyasəti ilə gənclərdə ana dilinə bağlılığı gücləndirməyə çalışırdı. Ümummilli lider ana dilini sadəcə öyrənməyi deyil, sevməyi də tələb edirdi.

Ulu öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixdə imzaladığı "Dövlət dilinin təbii inkişafının təkmilləşdirilməsi haqqında" fərmanında deyilir: "Azərbaycan dili bu gün dərin fikirlərin ən incə çalarlarında özünü ayaqda tutan bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə yetişmə bilməsi üçün hər hansı xalqlardan bir neçə minillik tarixi yaşaması lazım gəlir. Bu mənada biz xoşbəxtlik ki, doğma Azərbaycan xalqı həqiqətən də dünyanın ən qədim xalqlarından biridir".

Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət dilinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tariximizdə əlamətdar və önəmli hadisəyə çevrilən ən mühüm məqam isə ulu öndərin 2001-ci il avqustun 9-da imzaladığı sərəncamla 1 avqust tarixinin respublikada Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsidir. Bununla 13-cü ildir ki, ana dilimiz



lə bağlı bu qürur doğuracaq günün rəhbət, ehtiram və vətəndaşlıq qüruru ilə qeyd edirik.

Təqdirəlayiq haldır ki, ümummilli liderin ideyalarını həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Ölkə başçısı qloballaşma dövründə dilimizin inkişafını və onun mənfəti təsirlərdən qorunmasını vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir. Milli düşüncəni əks etdirən Azərbaycan ədəbiyyatı nümunələrinin latın qrafikasında yenidən nəşri də bunun əyani təsəvvürüdür. Ölkə başçısının 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında"ki sərəncamı əsasında hər il onlarla kitab latın qrafikalı əlifba ilə yenidən nəşr olunur.

Dövlət başçısının müvafiq sərəncamları ilə 150 cildlik "Dünya ədəbiyyatı kitabxanası"nın, 100 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası"nın, 100 cildlik "Azərbaycan ədəbiyyatı kitabxanası"nın yenidən çapı respublikanın kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyatı fondunu zənginləşdirmişdir. Prezident İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi mühüm tədbirlərdən biri də 2004-cü il 13 yanvar tarixli sərəncamla Azərbaycan milli ensiklopediyasının nəşri olmuşdur.

Prezident İlham Əliyev milli özünəməxsusluğumuzun qorunub saxlanması üçün ana dili və ədəbiyyatın başlıca amillərdən olduğunu dəfələrlə diqqətə çəkərək

demişdir: "Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir".

Ölkə başçısı İlham Əliyev müxtəlif çıxışlarında, insanlarla söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə dövlət atributlarına, xüsusilə Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə hörmətlə yanaşmağın vacibliyini öndə çəkir: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 2011-ci ilin aprelinde keçirilmiş ümumi yığıncağında nitqində dil məsələsinə xüsusi önəm verərək ana dilimizin qorunması vacibliyini bir daha diqqətə çəkmişdir. Dövlət başçısı respublikanın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Ağstafa şəhərindəki "Yazıcılar Evi"ndə bölgə ziyalıları ilə görüş zamanı diqqətli bir dahi mədəniyyət var: "Biz dilimizi qorumalıyıq. Kim bunu qorumalıdır? İlk növbədə ziyalıları, ədibləri, şairləri, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri, bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara. Başqa qüsurlarla yanaşı, bax, bu, məni çox incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir. Nə üçün? Axı

bizim eyni mənə daşıyan bir neçə kəlməmiz vardır. Sən Azərbaycan sözündən istifadə et. Başqa dil bilmək lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız nə qədər çox dil bilsə, o qədər yaxşıdır. Xüsusilə gənclərimiz həm rus dilini, ingilis dilini, həm də türk dilini bilməlidirlər. Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox ciddi məsələdir".

Bu haqlı irad və tapşırıqdan sonra gözləmək olardı ki, dilçiliklə məşğul olan aidiyyəti orqanlar, dilçi alimlər, ədəbiyyatşünaslar, mütəxəssislər dillə bağlı üzləşdiyimiz qüsur və nöqsanlar haqqında qətiyyətli sözlərini deyəcəklər. Amma hələ də susqunluq davam edir. İş o yerə çatıb ki, özəl kanallar dil məsələsinə şəou-proqramlarına gətirərk ironik mütakirə obyektinə çevirir, onlara irad tutanlara "Demokratıyadır, mən bu cür danışıram" – söyləyirlər.

Ölkə başçısı İlham Əliyev dilçilik sahəsində özünü göstərən bu və digər problemlərin həlli üçün 2013-cü il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzalamışdır. Sərəncamda deyilir: "Son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükənməz imkanlarından lazımcə və düzgün istifadə edilməməsi diqqətə çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələf gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çəviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə

dövlət dilimizin təbii sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir".

Sərəncamda ana dili mühüm ictimai-siyasi hadisə kimi dəyərləndirilir, onun həyatımızın mühüm amili olduğu diqqətə çatdırılır, bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dilin normalarının pozulmasının adi hal aldığı göstərilir. Müsahibələr göstərir ki, film dublyajından, tərçüməsindən tutmuş küçə və meydanlardakı reklamlara, aşısalara qədər, habelə mətbuat səhifələrində, telekanallarda Azərbaycan dilinin leksik və qrammatik qaydaları pozulur. Televiziya aparıcılarının səs ahəngindəki yadıqlı, qeyri-düzgün tələffüz, yerinə düşməyən ifadələr, dialekt və şivələr dilimizin təmizliyinə xələf gətirir.

Yazı prosesində, habelə korrektura zamanı hansısa sözün necə yazıldığını öyrənmək üçün bəzən "Azərbaycan dilinin orfoqrafiya lüğəti" nə baxmalı oluruq. Təəssüf ki, sonuncu orfoqrafiya lüğəti (2004-cü il nəşri) qüsurlarla doludur. Meyar nöqsanlı olanda hara üz tutasan? Beş ildən bir nəşr olunmalı orfoqrafiya lüğətinin çapı niyə ləngiyir?

Onu da bildirək ki, bir çox mətbuat səhifələrində dərc edilən şəirlərdə, bədii yazılarda durgu işarələri qeyriyən qoyulmur, abzasdan istifadə edilmir, hətta bütün sözlər kiçik hərflərlə yazılır. Halbuki Azərbaycan dilinin orfoqrafiya qaydaları var. Qəbul edilmiş normalara əməl etmək hamının borcudur. "Mən belə yazıram" demək dilin qayda-qanunlarına, qrammatikaya məhəl qoymamaqdır.

Dilimizin inkişafına xidmət edən müvafiq dövlət qorunması məsələlərə xüsusi diqqət yetirilir, ana dilinin saflığının və zənginliyinin qorunmasına xidmət edən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan dili xalqımızın mədəni sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən də onun qorunmaq və qayğısına qalmaq Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur.

→ Heydər Əliyev Fondu

## VI Qəbələ Beynəlxalq Musiqi Festivalı

İyulun 23-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanda VI Qəbələ Beynəlxalq Musiqi Festivalının mərasimi keçirilib.

Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarını ünvandığı təbrik məktubu oxunub.

Məktubda deyilir: "Hörmətli festival iştirakçıları. Əziz dostlar! Sizi – VI Qəbələ Beynəlxalq Musiqi Festivalının iştirakçıları ürəkdən salamlayıram, festivalın işinə uğurlar diləyir, hər birinizə xoş arzularımı çatdırıram. Əsrlər boyu çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizin mövcud olduğu Azərbaycanda tamamilə bənzərsiz bir mədəni məkan formalaşmışdır. Biz öz mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrar olunmaz incilərini qoruyub saxlayaraq, dünya mədəniyyətinin nümunələrini qəbul edə bilməmişik. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Nüfuzlu ildən-ilə artmaqda olan və hər il dünyanın ayrı-ayrı ölkələrindən istedadlı musiqiçiləri bir araya gətirən Qəbələ Beynəlxalq Musiqi Festivalı da artıq milli mədəniyyətimizin tarixində önəmli yerini qazanmış musiqi bayramı olmaqla yanaşı, həm də mədəniyyətlərara-

si dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk.

Festivalda iştirak edən hər kəsə cəsarət, bütünlük və nailiyyətlər arzulayıram".

Daha sonra mərasimdə çıxış edən festivalın bədi rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli, Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydəröz Azərbaycan mədəniyyətinin təbliğinə xidmət edən bu festivalın həm də ölkəmizin musiqi ənənələrinin dünyada tanınması üçün vasitə olduğunu vurğulayıblar.

Festivalın ilk günündə açılış mərasimi qurulan səhnədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin konserti olub.

Konsertdə Xəyyam Mirzəzadənin "Səməd Vurğun poemasına illüstrasiyalar", Volfganq Amadey Mosartın "Alleqro", Qara Qarayevin "Alban rapsodiyası" və digər tanınmış azərbaycanlı və Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib.

Festivalda Azərbaycanın və xarici ölkələrdən görkəmli musiqiçilər, bədi kollektivlər, solistlər, dirijorlar iştirak ediblər.

BİNƏQƏDİ

Təsisçi:  
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:  
Rüfət Mərdanov

Ünvan:  
AZ1130, Bakı, Bineqedi rayonu,  
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Bineqedi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

## Şeyxülislam Binəqədə tikilən məscid kompleksi ilə tanış olub



Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə Binəqədi rayonundakı yeni məscidin inşası ilə tanış olub. QMI-nin mətbuat xidmətindən verilən məlumata görə, öz möhtəşəmliyi ilə seçiləcək məscid kompleksi Azərbaycan dövlətinin din daşlarına diqqət və qayğısının növbəti təzahürüdür.

Şeyx Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiya-

sı rəhbərinin müavini Əli Əsədov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov müşayiət edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleksi barədə məlumat verərək bildirib ki, yeni məsciddə dindarların rahat ibadət etməsi üçün hər cür şərait yaradılacaq. Bildirilib ki,

məsciddə 95 metr hündürlükdə minarələr inşa edilir. Əli Əsədov din xadimləri, inşaat işlərini aparan mütəxəssislərlə söhbətləşib, işlərin yüksək səviyyədə və vaxtında başa çatdırılması üçün müəyyən tövsiyələrini verib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə görülən işləri yüksək qiymətləndirib, təkliflərini verib və bu işdə əməyi olan hər kəsə minnətdarlığını bildirib.

## “Çalışırıq ki, sakinlərimizi narahat edən bütün məsələlər həllini tapsın...”

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı 8-ci mikrorayon sakinləri ilə görüşüb

MƏHƏBBƏT ORUCOV

İyulun 24-də Azadlıq prospekti 188/28 sayılı binanın qarşısında yerləşən əhalinin kütləvi tədbirlər evində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun 8-ci mikrorayon sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə rayon icra hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və məsul işçiləri, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə və təşkilatlarının, xidmət sahələrinin rəhbərləri, habelə 138 nəfər mikrorayon sakini iştirak etmişlər.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov görüşü açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial-iqtisadi inkişaf və abadlıq-quruculuq sahəsində əldə olunmuş nailiyyətlər barədə yığıncaq iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, son illər ölkəmiz böyük uğurlara imza ataraq iqtisadi göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasına yüksəlmək iddiasını ortaya qoymuşdur. X.İsgəndərov ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Azərbaycanın digər bölgələrində olduğu kimi, Binəqədi rayonunda da genişmiqyaslı quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdırmışdır: “Son illər rayonun digər ərazilərində olduğu kimi, 8-ci mikrorayonda da nəzərdə tutulmuş abadlıq-quruculuq işləri həyata keçirilmişdir. Bu müddət ərzində ərazidə bir neçə abad məhəllə yaradılmış, binaların fəsadları təmir edilmiş, dam örtüyü dəyişdirilmişdir. İşıq, qaz və su ilə bağlı problemlər aradan qaldırılmışdır. Amma bütün bunlarla kifayətlənmirik, işlərimiz bu gün də davam edir. Hazırda Nizami Nərimanov küçəsində vaxtı ilə tikilmiş artırmaların sökülməsi prosesi başa çatdırılmışdır. İndi həmin ərazidə müasir tələblərə uyğun abadlıq işləri həyata keçirilir. Doğrudur, bəzi insanlar bu söhkünlü işlərinin bir qədər narazı oldular.



Amma sonda anladılar ki, biz ərazidə bütün sakinlərin istirahət etməsi üçün məkan düzəldirik. İndi məna məlumat verirlər ki, artıq insanlar ərazidə aparılan abadlıq işlərində özləri şəxsən iştirak edirlər”.

Rayon icra hakimiyyətinin başçısı hazırda sözügedən ünvanda təmir-tikinti işlərini ləngidəcək problemlərin olduğunu da diqqətə çatdırdı: “Doğrudur, müəyyən problemlər var. Vaxtı ilə ərazidə tikilmiş qarajlardan indiki “avtoyucu”, restoran, mağaza kimi istifadə olunur. Bu bizi narahat edir. Çünki ərazidə abadlıq işləri aparılmalıdır. İyul ayının 1-dən “Təmiz Binəqədi” layihəsinə start verilmişdir. Bu layihəni başlamaqda əsas məqsəd sakinlərin bu prosesə könüllü qatılmasını təmin etməkdir”.

X.İsgəndərov sakinlərin problemlərinin həlli istiqamətində zəruri layihələrin həyata keçirildiyini də diqqətə çatdırmışdır: “Ölkə başçısının bizdən başlıca tələbi insanlarla bir yerdə olmaq, onların problemlərini həll etməkdir. Bu baxımdan son illər rayonda xeyli işlər görüldü. Rayon icra hakimiyyətinin fəaliyyət göstərən “Sakinlərin Mürcəti Xidməti - 1646” gün ərzində əhaliyə xidmət göstərir. Başlıca məram sakinlərin problemlərini dinləmək və vaxtında aradan qaldırmaqdır”. Daha sonra sakinlərin şikayət və təklifləri

dinlənmişdir.

Qəsəbə sakinlərindən Arif Həsənov mikrorayonda aparılan abadlıq və quruculuq işlərinə görə minnətdarlığını bildirmiş, narahatlıq doğuran bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir.

İ.Dadaşov küçəsi 74 ünvanında yaşayan Muxtar Niftəliyev yaşadığı binanın qarşısında yerləşən “xeyir-şər evi”nin rayon icra hakimiyyətinin göstərişi ilə təmir edilərək əhalinin istifadəsinə verildiyini bildirmiş, bina sakinləri adından razılığını ifadə etmişdir. O, həmçinin icrasına başlanılmış “Təmiz Binəqədi” layihəsinin sakinlər tərəfindən bəyənildiyini diqqətə çatdırmışdır. Sonda M.Niftəliyev yaşadığı küçənin sakinlərinin rayonun rəhbərliyi ilə görüşmək arzusunda olduğunu bildirmişdir. Təklif qəbul edən X.İsgəndərov yaxın vaxtlarda həmin ünvana baş çəkəcəyini söyləmişdir.

Azadlıq prospekti, 158 sayılı binada yaşayan Cəmilə Məmmədova sakinlərin qarşısında yerləşən “xeyir-şər evi”ndən istifadə edə bilmədiklərindən şikayətlənmişdir. Şikayətini diqqətlə dinləyən X.İsgəndərov məsələnin dərhal araşdırılıb həll ediləcəyini üçün səlahiyyətli şəxslərə göstərişlərini vermişdir.

İclasda çıxış edən 34 sayılı binanın sakini Füzuli Zöhrabov, habelə 81 sayılı binada

yaşayan Rüstəmxan Xələfov yaşadığı binanın fəsadının və dam örtüyünün təmir edilməsini xahiş etmişdir.

İ.Dadaşov küçəsində yerləşən 71 sayılı binanın sakini Vaqif Süleymanov istilik və liftlə bağlı problemlərin olduğunu diqqətə çatdırmışdır. Naxçıvan küçəsi, 1a sayılı binanın sakini Həbib Həsənov isə binalarının qarşısındakı həyətin abadlaşdırılmasına kömək göstərilməsini xahiş etmişdir.

Nizami Nərimanov küçəsində yerləşən 21 sayılı binanın sakinləri vaxtilə binalarının qarşısında tikinti şirkəti tərəfindən qazılmış çalanın ləğvini xahiş etmişlər.

Görüş gələn sakinləri diqqətlə dinləyən Xaləddin İsgəndərov problemlərin həlli üçün səlahiyyətli qurumların rəhbərlərinə lazımı göstərişlərini vermişdir. Sonda yekun nitqi söyləyən X.İsgəndərov bildirmişdir ki, ölkə başçısı Binəqədinin problemlərinin həllinə yüksək diqqət və qayğı ilə yanaşır: “Bunun üçün zəruri maliyyə vəsaiti ayrılır. Eyni zamanda problemlərin həlli üçün bütün xidməti təşkilatlara lazımı şərait yaradılmışdır. Bizim bir işimiz var - əhaliyə keyfiyyətli xidmət göstərmək. Çalışırıq ki, sakinlərimizi narahat edən bütün məsələlər həllini tapsın. Abadlıq-quruculuq istiqamətində işlərimizi bundan sonra da davam etdirəcəyik”.

## Gənclər protokol qaydalarını öyrənirlər



ESMIRA

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə rayonun fəal gəncləri Telman İmanovun “Gənclər arasında protokol qaydalarını təbliğ” adlı fərdi layihəsinin təqdimatı olmuşdur.

YAP Binəqədi rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov, “Sosial Təşəbbüslər” İctimai Birliyinin sədri Sənan Nəcəfov və gənclər iştirak etmişlər.

Tədbir iştirakçılarını salamlayan layihə rəhbəri ona göstərilən dəstəyə görə təşkilatçılara təşəkkürünü bildirərək qeyd etmişdir ki, layihənin məqsədi gənclər arasında protokol qaydaları-

nın təbliğ olunmasıdır.

Sonra Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov çıxış edərək, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb: “Möhtərəm Prezident İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması bir daha dövlətin gənclərə olan diqqət və qayğısının nümunəsidir. Belə ki, Fondun maliyyə dəstəyi ilə yüzlərlə gənc maraqlı fikir və ideyalarını həyata keçirməyə müvəffəq olmuşdur”.

YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov çıxış edərək, təşkilatın hər zaman Nəcəfovun yaradıcı təşəbbüslərini dəstəklədiyini nəzərə çatdırmışdır. O, gənclərə təlimdən maksimum faydalanmağı və bundan gələcək peşəkar fəaliyyətlərində düzgün istifadə etməyi tövsiyə etmişdir.

Sonra Sənan Nəcəfovun

protokol qaydalarından və “Bədən dili”ndən bəhs edən təqdimatı dinlənmişdir. O, hər bir şəxsin iş həyatında daha yaxşı nailiyyətlər əldə etməsi nöqtəyi nəzərdən “Bədən dili” haqqında məlumatlı olmasının əhəmiyyətini diqqətə çatdırmışdır. S.Nəcəfov bildirmişdir ki, davranışlarımızı, jest və mimikalarımızı yerində və vaxtında istifadə etsək, insanlara təsir gücümüz artar, həddindən artıq əl-qol hərəkətləri, mimikaların çoxluğu dinləyənin diqqətini azaldaraq mövzunu zəiflədər: “Biri ilə söhbət edərkən, “bədəni dil”imizi düzgün istifadə edə bilməyimiz üçün hər şeydən əvvəl diqqətimizi o adama və mövzuya verməyimizi vacib məqəmdür.

İştirakçılar tərəfindən böyük maraqla qarşılanan təlimin sonunda diskussiya aparılmışdır.

Böyük maraqla qarşılanan təlimdə iştirak edən şəxslərə sertifikatlar təqdim olunmuşdur.

## İstedadlı uşaqlara qayğı göstərilir

ESMIRA

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycanda Uşaq Fondu uşaqlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğının bariz təəcəssümünə çevrilib. Fond bu sahədə uğurlu ənənələri indi də davam etdirir, hər il paytaxtda və regionlarda uşaqların sağlamlığının, təlim-tərbiyyəsinin yüksək səviyyədə təşkil üçün müxtəlif maraqlı layihələr həyata keçirilir.

Fondun Binəqədi rayon şöbəsinin sədri Esmiraldə Rəhimova bizimlə söhbətində bildirdi ki, qurum tarixi günlərdə və digər bayramlarda maraqlı layihələr hə-

yata keçirir, uşaq sağlamlıq mərkəzləri və uşaq evləri ilə əməkdaşlıq edir: “Bizim əsas işimiz BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası, habelə Azərbaycanın bu sahədəki qanunları ilə bağlı maarifləndirmə işlərinin aparılması, uşaqların yaradıcı potensialının, biliklərinin və intellektual səviyyələrinin artırılması, milli-mənəvi və ailə dəyərlərinin qorunub saxlanmasıdır”.

Məktəblərdə maarifləndirmə işlərinin aparılması, istedadlı uşaqların aşkara çıxarılması, intellektual, idman və digər yarışların, müsabiqələrin, fənn olimpiadalarının, viktorinaların təşkil, uşaqlar arasında və

tənpərvərlik tərbiyyəsinin gücləndirilməsi məqsədilə müxtəlif tədbirlər təşkil olunur. Uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil ilə bağlı da mütəmadi tədbirlər keçirilir.

E.Rəhimovanın sözlərinə görə, rayonda aztəminatlı və məcburi köçkünlər ailələrindən olan, xüsusi qayğıya ehtiyac duyan uşaqlara maddi və mənəvi yardımlar göstərilir.

2014-cü ilin iyun ayında Şüvalanda təşkil olunmuş yay düşərgəsinə 120 nəfər uşaq cəlb olunub. Uşaqlar burada istirahət etməklə yanaşı, müxtəlif öyləncəli yarışmalarda da çıxış ediblər.

## Gənclərin asudə vaxtı səmərəli təşkil olunur

E.ORUCOVA

Xocəsən qəsəbəsində yerləşən klub uzun illərdir ki, sakinlərə xidmət göstərir. İndiyədək bu mədəniyyət ocağında çoxlu sayda mədəni-kütləvi tədbirlər – yubiley gecələri, konsert proqramları, müxtəlif mövzulu görüşlər, səyyar proqramlar təşkil edilib. 2014-cü ilin ilk altı ayı ərzində burada 17 tədbir təşkil olunub. Bunlardan 8-i mədəni-kütləvi tədbir, 4-ü ədəbi-bədii kompozisiya, 3-ü “dəyirmi masa” olub. “Dəyirmi masa”larda gəncləri maraqlandıran müxtəlif mövzular ətrafında səmərəli müzakirələr aparılıb.

Klubun metodisti İskəndər İskəndərov bizimlə söhbətində bildirdi ki, mədəniyyət ocağı 1941-ci ildən fəaliyyət göstərir: “Klubun yerləşdiyi bina vaxtilə Xocəsən sakini Səməd adlı bir kişinin mülki olub. 1905-ci ildə baş verən erməni-müsəlman davasında Səməd

kişi həlak olub. Sonralar qəsəbə sakinləri iki mərtəbədən ibarət bu mülkdən orta məktəb və tibb məntəqəsi kimi istifadə ediblər.

Hazırda mədəniyyət ocağının birinci mərtəbəsində kitabxana yerləşir. Klub isə ikinci mərtəbədədir. Burada uşaq dram dərnəyi, bədii qiraət dərnəyi, “Gülənlər və güldürənlər” şən və hazırcavablar komandası, “Xocəsən söz xəzinədarları” adlı meyxana kollektivi və “Ulduz” instrumental ansamblı üzrə bölmələr fəaliyyət göstərir. Şübhəsiz ki, uşaq, yeniyetmə və gənclərin mənəvi-intellektual inkişafı, onların asudə vaxtlarının səmərəli təşkil, musiqiyə marağının artırılması baxımından belə dərnəklərin əvəzsiz xidməti var. Gənclərin belə kurslara, dərnəklərə cəlb olunması onların tərbiyəli, vətənpərvər ruhda böyümələrinə, özlərini düzgün şəkildə ifadə etmələrinə imkan yaradır. Uşaqlar boş

vaxtlarını bu dərnəklərdəki məşğələlərə həsr etməklə öz dünyagörüşlərini zənginləşdirir, gələcəyə gedən yolları öyrənirlər”.

Uşaq klub dərnəyinin üzvləri dram direktoru Samirə Məhərrəmovanın rəhbərliyi altında bir sıra maraqlı tamaşalar hazırlayıblar. Bu tamaşaların müxtəlif məsələlərdə uğurla nümayiş etdirilib, dərnəyin üzvləri diplom və hədiyyələrlə mükafatlandırılıblar. 14 üzvlü olan bədii qiraət dərnəyinə üzvlərlə istedadlı uşaq cəlb edilib. İ.İskəndərovun sözlərinə görə, dərnəkdə vaxtaşırı olaraq poeziya saatları da təşkil olunur. Burada şair və yazıçılarımızın yubileyləri ilə bağlı tədbirlər keçirilir, yubilyarların əsərlərindən nümunələr səsləndirilir.

Musiqi qabiliyyəti olan gənclər “Ulduz” instrumental ansamblının ətrafında birləşiblər. “Xocəsən söz xəzinədarları” meyxana kollektivinin isə 15 üzvlü var. Meyxanaçılar müxtəlif mü-

sabiqələrdə uğurlu iştiraklarına görə fəxri fərmanla təltif olunublar. Mədəniyyətinin yaradıcı kollektivi hər il ümummilli lider Heydər Əliyevin doğum və xatirə günlərində həsr olunmuş görüşlər, “dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, əl işlərdən ibarət sərgilər təşkil edir.

Xocəsən qəsəbə klubunun üzvlərinin əksəriyyəti Xocəsən, Sulutəpə qəsəbələrində yaşayan və 103 sayılı orta məktəbdə təhsil alan uşaqlardır. Klubun yerləşdiyi binanın yarasız vəziyyətdə olması üçün səmərəsini xeyli azaltsa da, mədəniyyət işçiləri ruhdan düşmürlər. İskəndər müəlliminin sözlərinə görə, rayonda aparılan abadlıq-quruculuq işləri çərçivəsində bu yaxınlarda qəsəbə klubunun əsaslı təmir olunması planlaşdırılır. Ümid edirik ki, təmirdən sonra burada mədəniyyət sahəsində daha geniş və rəngarəng tədbirlər həyata keçiriləcək.

# Vətəndaşların müraciətlərinə baxılması daim diqqət mərkəzindədir



Elnur İMANOV,  
Binəqədi RİH başçısı  
Aparatının Sənədlərlə və  
vətəndaşların müraciətləri ilə  
iş şöbəsinin müdiri

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə aparılan abadlıq-quruculuq işləri, uğurlu daxili və xarici siyasət həm vətəndaşların həyat səviyyəsinə yaxşılaşdırır, həm də ölkəmizin beynəlxalq aləmdə respublikamızın nüfuzu artır. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi xətt, beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi prinsipial mövqə dövlətimizin gücünün göstəricisidir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu sosial-iqtisadi siyasət sahəsində cari ilin 6 ayında ümumi daxili məhsulun artımı 2,1%, qeyri-neft sektorunun real artım tempi 7%, inflyasiya cəmi 1,6% təşkil etmişdir. Əhalinin pul gəlirləri 4,7% artaraq inflyasiyanı 3 dəfə üstələmişdir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 56,3%-ə çatmışdır. Dövlət büdcəsinin gəlirləri 9,3 milyard manat və ya 101,6% yerinə yetirilmiş, xərcləri isə 8,7 milyard manat olmuşdur.

Son illər Binəqədi rayonu ərazisində abadlıq-quruculuq istiqamətində görülən işlər rayon sakinləri tərəfindən rəğbətlə qarşılanmışdır. Görülən işlər nəticəsində sakinlərin həm kommunal səhə, həm də ümumi həyat şəraitlərində mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrinə və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılıb.

Bu istiqaməttdə işlər bu gün də davam etdirilməkdədir. Rayon ərazisində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində 2014-cü ilin birinci yarısında mənzil fondunun yaxşılaşdırılması məqsədilə yaşayış binalarında 10 565 m<sup>2</sup> yunsaq, 8140 m<sup>2</sup> çardaqlı dam örtüyü əsaslı təmir edilmişdir. 25 yaşayış binasında 69 girişin günlükləri və pilləkənlər qəfəsləri cari və əsaslı təmir edilmiş, pilləkənlər qəfəslərində 2.310 m<sup>2</sup> pəncərə yenisi ilə əvəz edilmiş və ya əsaslı təmir olunmuşdur. Bundan əlavə, hesabata dövrü ərzində rayon üzrə ümumilikdə 5.485 m<sup>2</sup> hörgü, 10 466 m<sup>2</sup> suvaq, 29 733 m<sup>2</sup> dekorativ suvaq, 67 367 m<sup>2</sup> boyaq işləri aparılmış, küçələrdə və binaların həyətlərində 5 969 m<sup>2</sup> tamet daşı, 2 838 m<sup>2</sup> səki daşları döşənmiş, 973 m<sup>2</sup> novalça və su axıdılan boru əsaslı təmir edilmişdir. Cari dövr ərzində rayon ərazisində həyata keçirilən imciliyə zamanı rayonun müxtəlif ərazilərində 8.554 ədəd müxtəlif növ ağac, 276 480 ədəd gül-çiçək və kol bitkiləri əkilmiş, 63 753 m<sup>2</sup> çəmən örtüyü salınmışdır.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tikilmiş yeni mini parkda ümumilikdə 1.650 m<sup>2</sup> əraziyə çəmən örtüyü salınmış, 5 minə yaxın müxtəlif adda gül kolu və həmişəyaşıl ağaclar əkilmiş, parkın girişlərində sarmaşlaq örtülmüş 5 arka, 28 ədəd oturmaq, 40 ədəd işıq dirəyi quraşdırılmışdır.

Bütün bu sosial-iqtisadi inkişafın mərkəzində sadə vətəndaşların arzu və istəkləri, onları narahat edən problemlərin həlli durur.

Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, hər bir vətəndaşın sərbəst şəkildə dövlət orqanına yazılı və şifahi formada müraciət etmək, onu narahat edən problemlərlə əlaqədar vəzifəli şəxslərin qəbuluna düşmək hüququ vardır. Binəqədi rayonunda da vətəndaş müraciətlərinə baxılması, bu işin təşkili daim diqqət mərkəzində saxlanılır, bu işdə qanunvericili-

vin tələblərinə və Prezident Administrasiyasının tapşırıq və tövsiyələrinə ciddi əməl edilir. 2014-cü ilin birinci yarısında Binəqədi Rayon İcra Hakimiyyətinə vətəndaşlardan, ümumilikdə, 2.266 müraciət daxil olub. Bu, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 623 müraciət və ya 27,5% azdır.

2014-cü ilin birinci yarısında daxil olmuş vətəndaş müraciətlərindən 1.816-sı ərizə (daxil olmuş müraciətlərin 80%-i, o cümlədən 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 323 ədəd və ya 17,8% az), 446-sı (daxil olmuş müraciətlərin 19,7%-i, o cümlədən 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 298 müraciət və ya 66,8% az) şikayət və 4-ü təklif olmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına 2014-cü ilin birinci yarısında daxil olmuş vətəndaş müraciətlərinə baxılmasının mövzular və növlər üzrə bölgüsü barədə məlumatlar təhlil edililib. Müəyyən olunmuşdur ki, müraciətlərin 63,7%-i, əsasən, mənzil (o cümlədən, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, tikinti aparılmasına icazə, inşası başa çatmış tikintilərin sənədləşdirilməsi) məsələləri (1444 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 194 müraciət və ya 13,4% az) barədədir. Digər müraciətlər: 9,3% əmək və əhalinin sosial müdafiəsi (o cümlədən, ünvanlı sosial yardım verilməsi, birdəfəlik maddi yardım göstərilməsi, pensiya və işlə təmin olunma) məsələləri (111 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 5 müraciət az), 5,2% su-kanalizasiya, qaz, enerji və istilik problemləri ilə bağlı məsələlərdir (119 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 80 müraciət az), 6,2% az), qaçqınlar və məcburi köçkünlərlə bağlı məsələlər 2,82% (64 müraciət, 2013-cü ilin mü-

vafiq dövrü ilə müqayisədə 99 müraciət az), 2,2% nəqliyyat məsələləri (50 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 46 müraciət az), 3,8% ailə-məişət (86 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 10 müraciət və ya 11,6% az), 2%-i qəbulla bağlı (47 müraciət), 0,6%-i hüquqi məsələlər (14 müraciət) və 10,4% digər mövzularda olmuşdur. Qeyd edilənlərlə yanaşı son dövrlər rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar sakinlər tərəfindən 22 minnətdarlıq ərizəsi daxil olmuşdur.

Binəqədi rayonunda əhali sayının rəsmi statistikaya əsasən 257 min nəfər olmasına baxmayaraq rayonda hazırda yaşayan əhalinin sayı 400 mindən çoxdur. Bu isə o deməkdir ki, hər 1000 nəfərə 6 müraciət düşür.

2013-cü ilin əvvəlindən vətəndaşların istifadəsinə verilmiş Binəqədi Rayon İcra

Binəqədi rayonunun inzibati ərazi bölgüsü 5 qəsəbə və 2 sahə inzibati ərazi dairəsindən ibarətdir. Həmin inzibati ərazi dairələri üzrə əhalinin müraciətləri mütəmadi təhlil edilir, vətəndaşların hansı qəsəbədə hansı problemlərlə əlaqədar daha çox müraciət etmələri öyrənilir, bu problemlərin həlli diqqət mərkəzində saxlanılır. Biləcəri və Binəqədi qəsəbələrindən daha çox su-kanalizasiya, Xocəsən qəsəbəsindən su-kanalizasiya və yol, mikrorayonlardan istilik təchizatı və liftlərin istismar müddətinin başa çatması ilə bağlı müraciətlər daxil olur.

Biləcəri qəsəbəsi üzrə 418 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 149 müraciət və ya 35,6% az), Rəsulzadə qəsəbəsi üzrə 397 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 217 müraciət və ya 54,6% az), Binəqədi qəsəbəsi üzrə 386 (2013-cü ilin müvafiq dövrü ilə müqayisə-

Binəqədi Rayon İcra Hakimiyyətinə vətəndaşların müxtəlif dövlət orqanlarına - Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, Milli Məclisə ünvanladığı müraciətlər də daxil olmuşdur.

Vətəndaşların Azərbaycan Prezidentinə olan böyük inamının nəticəsidir ki, müraciətlərin bir hissəsi Prezident Administrasiyasından daxil olur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, ümumilikdə, 674 (daxil olmuş müraciətlərin 29,7%-i, 2013-cü ilin analoji dövrü ilə müqayisədə 85 müraciət və ya 12,6% az), o cümlədən nəzarət qaydasında 41 (daxil olmuş müraciətlərin 6%-i, 2013-cü ilin analoji dövrü ilə müqayisədə 29 müraciət az), Milli Məclisdən 39 (daxil olmuş müraciətlərin 1,7%-i, 2013-cü ilin analoji dövrü ilə müqayisədə 13 müraciət az), Nazirlər Kabinetindən 165 (daxil olmuş müraciətlərin 7,2%-i, 2013-

lərin sənədləşdirilməsi ilə bağlıdır. Vətəndaşlara zəruri sənədlərin təqdim edilməsi ilə bağlı izahat verilir. Belə ki, vətəndaşlar müvafiq bələdiyyə qərarları əsasında hərəkət etməklə, tikinti üçün zəruri olan sənədləri (torpaq sahəsinin istifadəsində və mülkiyyətlərində olması barədə kadastr planı, çıxarış, şəhadətnamə, aparılan tikintinin tələb olunan nüsxədə layihəsinə) vaxtında təqdim etmərlər. Bu hal eyni vətəndaşlar tərəfindən təkrar müraciətlərə səbəb olur.

Vətəndaşların mənzil sahəsi ilə təmin olunmalarına köməklik göstərilməsi barədə müraciətləri qüvvədə olan mənzil qanunvericiliyinə uyğun şəkildə həll edilir. Yeni ilkin şərt olaraq, onlara mənzil növbəsinə götürülmə qaydaları izah olunmuşdur. Uzun müddət mənzil növbəsində durmalarına baxmayaraq bu günə kimi mənzillə təmin oluna bilmədiklərini

18-i hüquqi məsələlər, 30-u addəyışmə və nikah yaşının azaldılması, 1-i təhsil məsələləri, 2-si qaçqın və məcburi köçkünlərin problemləri, 29-u ərazinin abadlaşdırılması, 14-ü kompensasiya, 1-i minnətdarlıq, 7-i qonşudan şikayət, 7-i sosial yardım və 186-sı digər məsələlərlə əlaqədar olmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara müvafiq köməklik göstərilməsi üçün RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmiş, zərurət olduqda vətəndaşların iştirakı ilə yerində araşdırmalar aparılmışdır. Müraciətlər əsassız olduqda, bununla bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir.

Vətəndaşların ərizə və şikayətlərinin həlli üçün RİH başçısının hər həftə rayonun qəsəbələrində sakinlərlə görüşü keçirilir. Həmin görüşlərdə rayon ərazisində fəaliyyət göstərən bütün qurumların rəhbərləri iştirak edirlər. Cari ilin birinci yarısında rayon ərazisində keçirilmiş 9 səyyar görüşdə 1.677 sakin iştirak etmişdir.

Vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar kargüzərli qanunvericiliklə müəyyən edilmiş qaydada aparılmasına xüsusi önəm verilir. Dövlət qulluqçularının "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanunu, "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzərli qanunvericiliyinə dair Təlimat", "Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra Hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat" və digər qanunvericilik aktlarını dərindən mənimsəmələri üçün mütəmadi olaraq treninqlər keçirilir. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, vətəndaşların rayon icra hakimiyyətinin saytı vasitəsilə onlayn müraciət etmək imkanları da genişləndirilib.

2014-cü ilin birinci yarısında rayon icra hakimiyyətinin rəsmi elektron ünvanına vətəndaşlardan 88 elektron müraciət daxil olub. Həmin müraciətlər qanunvericiliklə müəyyən edilmiş qaydada cavablandırılıb. Vətəndaşların müraciətlərinə imkanların daha da genişləndirilməsi, onların müraciətlərinə baxılmasına effektiv nəzarət mexanizminin yaradılması məqsədilə qəsəbə və mikrorayonlarda 6 səyyar qəbul keçirilmiş və 81 vətəndaş fərdi qaydada qəbul edilmişdir.

Qəbulla zamanı qaldırılan məsələlərin 159-u mənzil, 1324-ü tikinti, 65-i maddi yardım, 153-ü sənədləşdirilmə məsələləri, 40-i işlə, 62-si torpaq sahəsi ilə təmin olunma, 37-si ekologiya, su-kanalizasiya, qaz, enerji və istilik məsələləri, 59-u obyektlərin sənədləşdirilməsi, 51-i təmir, 13-ü yol-nəqliyyat problemləri, 23-ü qaraj, 72-si qeyri-qanuni tikinti və söküntü, 140-i övladlığa götürmə, qəyümlü və himayə, azyaşlıların internat məktəbinə yerləşdirilməsi, mülkün satılmasına icazə, uşaq tələbi, uşaqla ünsiyyət hüququnun bərpə edilməsi, valideynlik hüququndan məhrum etmə, 3-ü şəhid adının əbədiləşdirilməsi, 3-ü qeydiyyat düşmə, 18-i hüquqi məsələlər, 30-u addəyışmə və nikah yaşının azaldılması, 1-i təhsil məsələləri, 2-si qaçqın və məcburi köçkünlərin problemləri, 29-u ərazinin abadlaşdırılması, 14-ü kompensasiya, 1-i minnətdarlıq, 7-i qonşudan şikayət, 7-i sosial yardım və 186-sı digər məsələlərlə əlaqədar olmuşdur. Mövcud qanunvericiliyə uyğun olaraq qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara müvafiq köməklik göstərilməsi üçün RİH başçısı tərəfindən aidiyyəti üzrə tapşırıqlar verilmiş, zərurət olduqda vətəndaşların iştirakı ilə yerində araşdırmalar aparılmışdır. Müraciətlər əsassız olduqda, bununla bağlı vətəndaşlara qanunamüvafiq izahatlar verilmişdir.



Hakimiyyətinin "Sakinlərin Müraciət Xidməti - 1646" nə vətəndaşların etimadı xeyli artır. Bunun nəticəsində mənzil-məişət (qaz, su, elektrik, istiliyin qısa fasilələrlə verilməsi, liftlərin işləməməsi, məişət tullantılarının vaxtında daşınmaması və s.) məsələləri ilə bağlı vətəndaşların "SMX-1646" ya müraciət etməsi yazılı müraciətlərin azalmasına səbəb olub. Bu xidmət vətəndaşların problemlərini asan, rahat və çevik həll edilməsinə şərait yaradıb. Vətəndaşlar sadəcə bir telefon zəngi ilə onları narahat edən məsələlərlə bağlı müraciət edərkən, ən qısa zamanda həmin məsələlərin həllinin şahidi olurlar.

Vətəndaşların dövlətə və rayon icra hakimiyyətinə yüksək etimadının, inamının nəticəsidir ki, rayon sakini Niyazi Cəngəndərov ölkə Prezidenti cənab İlham Əliyevə 7 və 8-ci mikrorayonlarda aparılan quruculuq-abadlıq işlərinə, yaşıllıqların salınmasına görə sakinlər adından təşəkkür ünvanlanmışdır.

Biləcəri qəsəbəsində aparılan əsaslı yenidənqurma, gözoşayan abadlıq işləri, məhəllədaxili yolların asfaltlanması sakinlərin zövqündü oxşayıb. Qəsəbə sakini Həsən Qasımov bununla bağlı qonşuları adından təşəkkür məktubu ünvanlayıb. 9-cu mikrorayon sakini Xədicə Ağayeva isə minnətdarlıq məktubunda yaşadığı binanın həyətinə sakinlərin rahat istirahət etməsi üçün yeni parkın istifadəyə verilməsinə görə təşəkkürünü bildirmişdir.

Xocəsən qəsəbəsi sakinləri kollektiv surətdə müraciət ünvanlayaraq Bakı-Şamaxı yolunun yenidən qurulmasına, genişləndirilməsinə, yol kənarında yerləşən yaşayış evlərinin və qeyri-yaşayış sahələrinin üzlənməsinə, yaşıllıq zolaqlarının salınmasına görə təşəkkürlərini bildirmişlər.

172 müraciət və ya 44,5% az), Xocəsən qəsəbəsi üzrə 276 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 56 müraciət və ya 20,2% çox), 8-ci mikrorayon üzrə 283 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 56 müraciət və ya 19,8% az), 7-ci mikrorayon üzrə 185 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 22 müraciət və ya 11,9% az), 9-cu mikrorayon üzrə 126 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 62 müraciət və ya 49,2% az), 6-cı mikrorayon üzrə 62 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 21 müraciət və ya 33,9% az), 28 may qəsəbəsi üzrə 45 müraciət (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 müraciət və ya 15,5% çox) daxil olmuşdur.

Müraciətlər təhlil edilərkən şikayətlər, xüsusən də təkrar şikayətlər və onları yaradan səbəb və hallara xüsusi diqqət yetirilir. Belə halların aradan qaldırılması və şikayətə səbəb olan vəzifəli şəxslərlə əlaqədar qətiyyətli addımlar atılır.

Binəqədi Rayon İcra Hakimiyyətinə 2014-cü ilin birinci yarısında daxil olmuş şikayətlərin təhlili göstərməmişdir ki, Xocəsən qəsəbəsi üzrə 111 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 48 müraciət və ya 43,2% çox), 8-ci mikrorayon üzrə 77 (77 müraciət az), Biləcəri qəsəbəsi üzrə 65 (78 müraciət az), Rəsulzadə qəsəbəsi üzrə 59 (80 müraciət az), Binəqədi qəsəbəsi üzrə 42 (64 müraciət az), 7-ci mikrorayon üzrə 28 (33 müraciət az), 9-cu mikrorayon üzrə 23 (22 müraciət az), 6-cı mikrorayon üzrə 14 (3 müraciət və ya 21,4% az), 28 May qəsəbəsi üzrə isə 9 şikayət ərizəsi daxil olmuşdur. Şikayətlər, əsasən mənzil, tikinti, əmək və əhalinin sosial müdafiəsi, nəqliyyat, elektrik enerjisi, istilik və su təchizatı, kanalizasiya xəttindəki problemləri əhatə etmişdir.

cü ilin analoji dövrü ilə müqayisədə 31 müraciət çox) və digər dövlət qurumlarından 244 (daxil olmuş müraciətlərin 10,7%-i, 2013-cü ilin analoji dövrü ilə müqayisədə 44 müraciət çox) müraciət daxil olmuşdur.

Daxil olmuş müraciətlər, əsasən, tikinti məsələsi, mənzillə və ya torpaq sahəsi ilə təmin edilmə, maddi yardım göstərilməsi, işlə təmin olunma, ekologiya, su-kanalizasiya, qaz, enerji, istilik, qaçqınlar və məcburi köçkünlərin problemləri ilə əlaqədardır. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş müddətdə baxılıb, qaldırılan problemlərin həlli istiqamətində qanunvericilikdə tədbirlər görüldü, bir sıra hallarda məsələlərin həllinə yerində köməklik göstərilib. Zərurət olduqda, müraciətlər tabeli və aidiyyəti qurumlara yönləndirilmiş, eyni zamanda müraciətlər əsassız olduqda bununla bağlı vətəndaşlara müvafiq izahatlar verilmişdir.

Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Binəqədi rayonunda da eyni məsələ ilə əlaqədar təkrar müraciətlər mövcuddur. Bir sıra vətəndaşlar etdikləri müraciətlərə görə yazılı cavab aldıqdan sonra - hətta qaldırıldıqları məsələ əsassız olduqda belə, - təkrar müraciət edir və ya eyni müraciəti paralel olaraq bir neçə dövlət orqanına göndərir.

Tikinti aparılması ilə əlaqədar tələb olunan sənədlər vətəndaşlar tərəfindən tam təqdim edilməyindən, həmin sənədlərin yenidən tələb edilməsi zərurəti yaranır və bu da eyni vətəndaşlar tərəfindən təkrar müraciətlərə səbəb olur. Belə ki, cari dövrdə ümumilikdə 275 təkrar müraciət daxil olmuşdur. Həmin müraciətlərin təhlili zamanı müəyyən edilmişdir ki, onların əsas hissəsi tikinti və mövcud tikili-

## İri şirkətlər də "Təmiz Binəqədi" layihəsinə qoşuldular



M.ORUCOV

Binəqədidə fəaliyyət göstərən iri şirkətlər də rayon icra hakimiyyətinin bu təşəbbüsünə qoşulublar. Bu şirkətlər sırasında rayon ərazisində fəaliyyət göstərən "Azerbajjan Coca-Cola Bottlers Ltd", "HB Co. LTD" və "Azərsu" ASC-nin adlarını



çəkmək olar. Xatırladaq ki, ABŞ-ın transmilli korporasiyası olan "Coca-Cola" alkoqolsuz içki konsentratlarının istehsalı və satışı ilə məşğuldur.

"Təmiz Binəqədi" layihəsinə dəstək olmaq üçün dünyanın qazlı içki bazarının təxminən 90 faizinə sahiblik edən "Coca-Cola" transmilli korporasiyasının ölkəmizdəki nümayəndəliyi bu günlərdə Binəqədi Rayon İcra Hakimiyyəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Hazırda şirkət ərazilərin abadlaşdırılması istiqamətində genişmiqyaslı işlərə başla-

yıb. Rayonda həyata keçirilən "Təmiz Binəqədi" layihəsinə dəstək verən nümayəndəlik fəaliyyət göstərdiyi ərazidə də abadlıq işlərinə start verib.

Sosial layihənin uğurla həyata keçirilməsində Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "HB. Co. LTD" şirkəti də yaxından iştirak edir. Şirkət ilk Avro-

pa Oyunları ərəfəsində Binəqədi rayonunda icrasına start verilmiş "Təmiz Binəqədi" layihəsi çərçivəsində təmizlik aksiyalarını davam etdirir. Qurumdan əldə etdiyimiz məlumata görə, "HB. Co.LTD" şirkətinin "Təmiz Binəqədi" layihəsi çərçivəsində həyata keçirdiyi növbəti aksiya Binəqədi rayonunun A.Kunanbayev küçəsini və 7-ci mikrorayonun bir hissəsini əhatə edib. Aksiyada "HB Co.LTD" şirkətinin baş direktoru Hikmət Butayev, şirkət üzvü YAP ərazi ilk partiya təşkilatının sədri

Təşkilat Ağayev, YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədr müavini, "HB Güvən" klinikasının həkimi Nahidə Mahmudova, ərazi ilk partiya təşkilatı Gənclər Birliyinin sədri Şəhriyar Səmədzadə və ərazi ilk partiya təşkilatının 40 nəfər fəali iştirak edib.

Aksiya çərçivəsində fəallar ərazinin müxtəlif məişət tullantılarından təmizlənməsi, qurumuş kolların götürülməsi, ağaclara qulluq edilməsi, polietilen torbaların yığılması və s. kimi təmizlik işlərini həyata keçiriblər.

İmçilikdə, eyni zamanda, "HB Co.LTD" şirkətinin fəalları tərəfindən əhalinin maarifləndirilməsi işi aparılıb. Bu məqsədlə sakinlərə layihə haqqında ətraflı məlumat verilib, eyni zamanda üzərində "Təmiz Binəqədi" layihəsi ilə əlaqədar hazırlanmış müxtəlif bukletlər, bloknotlar və digər maarifləndirici çap materialları paylanılıb.

Əlavə edək ki, təmizlik işlərində YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov da iştirak edərək aksiyaya dəstək verib.

Sonda bildirək ki, rayonda fəaliyyət göstərən digər iri şirkətlər də bu çür aksiyaları davam etdirir və onların həyata keçirdiyi tədbirlər bəzində növbəti sayırlarımızda geniş məlumat veriləcək.

## Təmizliyə və abadlığa təminat verən layihə

"Təmiz Binəqədi" layihəsi çərçivəsində görülən işlər ürəkaçandır

ESMİRA ORUCOVA

Bütün dünyanın ən möhtəşəm idman tədbiri Olimpiya Oyunları sayılır. Bu oyunlarda planetin bütün ölkələri iştirak edir, idmançılar öz güclərini sınayırlar.

Yay Olimpiya Oyunlarının Vətəni Yunanıstandır – ilk Olimpiya Oyunları da bu ölkədə keçirilib. Müasir dövrimizdə təşkil olunan Olimpiya Oyunlarının məşəli məhz Yunanıstanda – Olimp dağında alovlandırılır. Sonra isə həmin məşəl oyunların ev sahibi olan ölkəyə aparılır. Təsədüfi deyil ki, Olimpiya Oyunlarının iştirakçı ölkələrinin paradı məhz Yunanıstan olimpiyaçılarınin keçidi ilə başlayır. Bu, Olimpiya Oyunlarının "Vətəni" nə olan hörmətdən irəli gəlir.

2015-ci ildə keçiriləcək ilk Avropa Oyunlarının vətəni isə Azərbaycan olacaq. Növbəti illərdə bu oyunların açılış mərasimində Azərbaycan komandası bütün ölkələrdən qabaqda addım atacaq. Bu, ölkəmizin həm nüfuzunun, həm də şanslılığının artmasına zəmin yaradacaq.

"Bakı-2015" Avropa Oyunlarına cəmi 1 il qalır. Ölkəmiz bu möhtəşəm idman tədbirini hazırlıq işlərini başa çatdırmaq üzrədir.

Bakıda inşa olunan idman qurğularının bir neçəsi artıq istifadəyə verilib, digərlərində son tamamlama işləri aparılır. Möhtəşəm oyunlarda qitənin 6000-dən çox idmançısı öz gücünü sınayacaq. İdmançıların və turistlərin yerləşdirilməsi üçün ən müasir tələblərə cavab verən hotellər inşa olunub. Olimpiya vəndi bütün tələblərə cavab verəcək səviyyədədir. Hazırda 65 min tamaşaçı tutumu olan Olimpiya stadionunun inşası həyata keçirilir. Bir sözlə, Bakı Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşır.

Avropa Oyunları zamanı paytaxtımıza minlərlə turist təşrif buyuracaq. Ayrı-ayrı ölkələri təmsil edən bu insanlar ölkəmizin tarixi, mədəniyyəti, gözəlliklərini və mədəniyyətini, gəzməli-görməli



yerləri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Şübhəsiz ki, xarici qonaqların ölkəmizdən xoş təəssüratla ayrılması vacib şərtlərdəndir. Yəni onlar şəhərimizin gözəlliyi ilə yanaşı, onun təmizliyinə, səliqə-sahmanına da şahidlik etməlidirlər. Bu baxımdan, hazırda paytaxtımızın hər bir yerində, xüsusilə Avropa Oyunlarının keçiriləcəyi arenaların yerləşdiyi ərazilərdə təmizlik işləri xüsusi diqqətdə saxlanılır. Həmin yerlərdə səliqə-sahman yaradılır, genişmiqyaslı abadlıq işləri aparılır.

I Avropa Oyunlarının atıcılıq yarışları Binəqədi rayonu ərazisində inşa olunan Bakı Atıcılıq Mərkəzində keçiriləcək. Hazırda burada işlər sürətlə davam etdirilir. Binəqədi rayonunun bütün ərazilərində isə təmizlik işləri aparılır. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə iyul ayının 1-dən start götürmüş "Təmiz Binəqədi" layihəsi də məhz Avropa Oyunlarına hazırlıqla bağlıdır. Layihə çərçivəsində həyata keçirilən tədbirlər planı müxtəlif bölmələrdən ibarətdir.

"Təmiz Binəqədi" layihəsinin birinci bölümü daha çox təbliğət və maarifləndirmə xarakteri daşıyır. Bu bölüm layihənin ən vacib hissəsi sayıla bilər. İnsanlar arasında aparılan təbliğət və maarifləndirmə işləri lazımı

səviyyədə olarsa, bu, təmizliyin yarısı sayılır. Təbliğət işləri müxtəlif üsullarla həyata keçirilir. Məsələn, məişət tullantılarının toplandığı konteynerlərin üzərində əks olunan "Təmiz Binəqədi" loqosu sakinlərin diqqətini cəlb edir. Yəni bu loqonu görəndə hər bir insan vicdanı qarşısında hesab verməli olur.

Binəqədi sakinlərinin layihəyə cəlb olunması məqsədilə digər stimulyerici işlər də həyata keçirilir. Layihə çərçivəsində "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz fərdi ev" kimi müsabiqələr keçirilir. Həmin müsabiqələrin qalibləri mükafatlara layiq görülməklə yanaşı, ticarət və məişət obyektlərində, istirahət və mədəniyyət parklarında, iri sənaye müəssisələrində "Təmiz Binəqədi" layihəsi ilə bağlı mütəmadi görüşlər keçirilir. Bütün bunlar rayonun təmiz saxlanılmasında mühüm əhəmiyyət kəsb edir. Ekoloji vəziyyətin normalaşdırılması məqsədilə də layihədə öz əksini tapıb. Belə ki, bunlarla bağlı rayon ərazisində yaşllaşdırma işləri aparılır, ağaclar əkilib. Həmin rayon ərazisində ekoloji tarazlığın qorunması məqsədilə avtomobillər nəzarətdə saxlanılır.

"Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə artıq bir aydır ki, "start

verilib". Bu 1 ay ərzində rayon ərazisində lazımı qədər iş görülməli və bu işlər davam etdirilir. Rayonda hər həftənin şənbə və bazar günləri təşkil olunan imçiliklər də "Təmiz Binəqədi" layihəsinə ciddi dəstəkdir. İmçiliklərdə, təmizlik-abadlıq işlərinin Binəqədi sakinlərinin fəal iştirakı da onların bu layihəyə isti münasibətdən irəli gəlir. Sakinlər bu işlərdə əldə etdikləri gələni əsirgəmir, rayonun təmizliyi üçün təmənnasız xidmət göstərirlər.

Belə layihələrdə gənclərin iştirakı daha önəmlidir. Çünki gənc nəsəl təmizlik, abadlıq işlərinə göstərdiyi münasibət daha vacibdir. Adətən, əksər gənclər təmizlik işlərinə o qədər də məhəl qoymur, istifadə etdikləri müxtəlif məhsulların tullantılarını zibil qutularına atmağa tənbellik edirlər. Binəqədidə həyata keçirilən bu layihə isə rayon gənclərinin təlim-tərbiyyəsini, etik qaydalarına riayət etməklə bağlı fəaliyyətlərini üzə çıxarır. Binəqədi gəncləri layihəyə fəal şəkildə qoşularaq müxtəlif aksiyalarda iştirak edir, sakinləri də bu işlərə cəlb edirlər.

"Təmiz Binəqədi" layihəsi rayonun simasını daha da gözəlləşdirir. Bir sözlə, paytaxtın ən böyük rayonlarından olan Binəqədidə Avropa Oyunlarına hazırlıq işləri ardıcıl, düşünülmüş və hərtərəfli şəkildə həyata keçirilir.

## Sahibkarlar "Ən təmiz sahibkarlıq obyektini" müsabiqəsində fəal iştirak edirlər

M.ORUCOV

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyətinin iyulun 1-dən icrasına başladığı "Təmiz Binəqədi" sosial layihəsinə sahibkarlar da fəal şəkildə qoşulurlar. "Ən təmiz sahibkarlıq obyektini" adı müsabiqəyə ciddi maraq göstərən rayonun iş adamları sağlam rəqabət şəraitində birinci olmağa çalışırlar.

Xatırladaq ki, şərtlərə əsasən, müsabiqəyə qatılmış müəssisələrin, (xüsusilə də neft-kimya və maşınqayırma) iş şəraiti ekoloji, sanitariya-gigiyenik baxımdan müvafiq tələblərə cavab verməli, orada çalışan insanların sağlamlığını mənfəti təsirlərdən qorunması və möhkəmləndirilməsi əsas vəzifələrdən biri kimi həllini tapmalıdır. Müsabiqədə iştirak edərək qalib olmağa iddialı belə obyektlərdən biri də 7-ci mikrorayonda A.Kunanbayev küçəsində yerləşən "Versal Palace" şadlıq sarayıdır.

Ərazidə olarkən işə obyektinin giriş hissəsinin dibçəklərdə əkilmiş güllərlə bəzədildiyinin şahidi olduq. Ərazinin təmizliyi və girişdə qoyulmuş güllər ətrafı xüsusi gözəllik verirdi. Binanın qarşı tərəfində və girişində yaradılmış səliqə-sahman insanları valeh edirdi.



İşə obyektin sahibi Rəsim Əliyev bizimlə söhbətində rəhbəri olduğu kollektivin Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə başlanmış "Təmiz Binəqədi" layihəsinə könüllü sürətdə qoşulduğunu bildirdi: "Təmiz Binəqədi" layihəsinə dəstəkləyir, onun uğurla sona çatması üçün əlimizdən gələni edirik. Rayonda son illər abadlıq və təmizlik işlərinə xüsusi fikir verilir. Bunun nəzərə alaraq biz də işimizi layihənin tələbinə uyğun qurmağa çalışırıq.

Obyektin qarşısında xüsusi səliqə-sahman yaradılıb, dibçəklərdə əkilmiş güllərdən istifadə olunmaqla gözəl yaşillıq salınıb".

Sahibkar onu da diqqətə çatdırı ki, işə obyektinin kollektiv rayonda təmizliyin qorunub saxlanması üçün bütün imkanlarından istifadə etməyə çalışır: "Gələcək il ölkəmizdə ilk Avropa Oyunları keçiriləcək. Həmin ərəfədə şəhərimizə xarici ölkələrdən xeyli qonaqların gələcəyi gözlənilir. Çalışmalıyıq ki, onlar şəhərimizin təmizliyini heyran qalsınlar, ölkələrinə qayıtdıqları zaman Bakı haqqında gözəl fikirlər səsəndirsinlər. Şəxsən mən Binəqədidə fəaliyyət göstərən bütün sahibkarları bu təşəbbüsə qoşulmağa çağırıram".

## "Təmiz Binəqədi" layihəsi çərçivəsində növbəti imçilik

MAIL AĞAXANOV

İlk Avropa Oyunlarına hazırlıq məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən "Təmiz-Binəqədi" sosial layihəsi çərçivəsində növbəti imçilik təşkil olunmuşdur. İyulun 26-da 8-ci mikrorayonda Nizami Nərimanov küçəsində reallaşdırılan sosial aksiya sakinlər tərəfindən maraqla qarşılanmışdır.

"Təmiz Binəqədi" layihəsinin həyata keçirən komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan aksiyada rayon icra hakimiyyətinin əməkdaşları, komissiyanın üzvləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak etmişlər.

200 nəfərin iştirak etdiyi aksiyada Nizami Nərimanov küçəsi və Azadlıq prospekti boyunca yerləşən binaların həyətləri məişət tullantılarından təmizlənməmişdir. Yığılan məişət tullantıları və plastik



qablar rayonun Mənzil Kommunal Təsərrüfat Birliyinin xidməti maşınları ilə Balaxanı poliqonuna daşınmışdır.

"Təmiz Binəqədi" layihəsi üzrə komissiyanın sədri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Suleymanov bildirmişdir ki, iyulun 1-dən start götürmüş bu layihə uğurla həyata keçirilir: "Fərhəndirici haldır ki, əhali

məyə əsas verir ki, qarşından gələnlər ilk Avropa Oyunlarının təmiz və abad şəhərdə keçirilməsində rayonun özünəməxsus rolu və yeri olacaq".

# Gələcəyə hesablanmış böyük layihə – "Təmiz Binəqədi"

SİYAVUŞ ƏMİRLİ

Müasir dövrdə yer kürəsinin ən mühüm problemlərindən biri ekoloji tarazlığın pozulmasıdır. Bunları nəzərə alaraq elm adamları təbiətin və canlıların qorunmasını yollarını arayırlar. Ekoloji tarazlığın pozulmasına səbəb olan əsas amillərdən biri də məişət tullantılarının düzgün istifadə olunmamasıdır. İyul ayının 1-dən Binəqədi rayonunda həyata keçirilən "Təmiz Binəqədi" layihəsinin əsas məqsədi də məhz diqqəti bu problemə yönəltmək, rayonun təmizliyinin qorunması prosesində insanların geniş iştirakını təmin etməkdir.

Beynəlxalq təcrübə göstərir ki, məişət tullantılarının idarə olunması sisteminin səmərəli fəaliyyət göstərməsi üçün optimal mexanizmin – yığılma, daşıma, yerləşdirilmə, çəşidlənmə, zərərsizləşdirilmə, utilizasiya, emal və istifadədən ibarət zəncirin bütün həlqələri yerində olmalıdır. Bu həlqələrdən hər hansı birinin olmaması, yaxud düzgün işləməməsi bütövlükdə sistemdə ciddi problemlərə gətirib çıxarır.

Mütəxəssislərin hesablamalarına görə, 1200-ə qədər plastik butulkannın təkrar emalı nəticəsində orta ölçülü xalça hazırlamaq mümkündür. Bir ədəd şüşə butulkannın emalı zamanı qənaət edilən enerji 100 vattlıq lampanın 4 saat ərzində yanmasını təmin edir. Təkrar emal edilmiş 670 bankadan velosiped hazırlamaq mümkündür.

## İsveçrə modeli

Tullantıların emalı ilə ilk dəfə İngiltərədə 200 il bundan əvvəl məşğul olmağa başlayıblar. Hazırda İsveçrədə məişət tullantılarının enerjiyə çevrilməsi proqramı sayəsində onun yalnız 4 faizi utilizasiya edilmir. Ölkənin öz tullantıları istilik və elektrik enerjisi əldə etmək üçün kifayət etmədiyindən, qonşu ölkələrdən də zibillər alınmasına başlanılmışdır. Avropada xüsusi yerlərdə zibillərin yan-

dırılması hesabına su qızdırılır və binalar istiliklə təmin edilir. Enerjinin qalan hissəsi isə evləri elektrikle təmin edir.

İsveçrə bu sahədə Avropa ölkələri arasında liderdir. Ölkəni daha çox enerji ilə təmin etmək üçün İsveçrə qonşu ölkələrdən hər il 800 min ton zibillər alır. Hər bir isveçli ildə 500 kq məişət tullantısı yaradır. Səmərəli idarəçilik sayəsində tullantıların böyük qismi təkrar emal olunur və ya yenidən istifadə edilir. Bu ölkədə məişət tullantılarının yalnız 4 faizi poliqona göndərilir. 2 milyon tondan çox bərk məişət tullantıları və təxminən o qədər həcmdə sənaye tullantıları bu sahə üçün nəzərdə tutulmuş xüsusi zavodda yandırılır. Əldə olunan enerji ilə 810 min ev istiliklə təmin olunur və bu da istilik enerjisi istehsalının 20 faizini təşkil edir.

İsveçrə isə tullantıların təkrar emalı üzrə rekordçudur. Tullantıların utilizasiyası ilə İsveçrənin Federal Dəmir Yolları kimi mühüm dövlət şirkəti də məşğul olur. Hər il bu ölkədə 2,5 milyon plastik, 2 milyon alüminium, təqribən 1 milyon şüşə qablar, habelə 3.608 ton qəzet və jurnal təkrar emal edilir. İsveçrədə tullantıların yandırılması üzrə 28 zavod 215 min ton yanacaq qənaət edir, nəticədə 250 min yaşayış evi elektrik enerjisi ilə təmin olunur.

Araşdırmalar göstərir ki, bu gün Avropada tullantılardan istehsal edilən enerji İrlandiya və ya Slovakiya kimi ölkələrin elektrik enerjisi ilə təchizatına kifayət edər. Düzgün toplanan və çəşidlənən tullantılardan orta hesabla 10.000 kC/kq enerji əldə etmək olar. Bir kiloqram tullantıdan 75 saat ərzində 12 vatt gücündə ekolampın işləməsi üçün zəruri enerjini istehsal etmək mümkündür.

Avropa Ətraf Mühitin Mühafizəsi üzrə Büronun internet sahifəsində göstərilir ki, təkrar emalın ən çox inkişaf etdiyi ölkələr həm də tullantıdan ən çox enerji alan ölkələrdir.



## Tullantılardan əldə olunan gəlir...

Dünya üzrə ən çox tullantı Çində yaranır: ölkənin 2 min kvadratkilometrindən çox ərazini əhatə edən tullantıların basdırılması poliqonlarında 7 milyard tondan çox üst-üstə yığılıb qalmış tullantı qalağı vardır. Tullantıların yandırılması bu çətin problemə həllin səmərəli üsuluna çevrilib. Son bir neçə il ərzində bu sənaye ölkədə sürətlə inkişaf etməyə başlayıb. Bu, torpaqlara qənaət etməklə yanaşı, tullantıları 75 faizdən çox azaldır, nisbətən az çirkənməyə səbəb olur. Bundan əlavə, yandırma zamanı əmələ gələn enerji dəyəri istilik təchizatı və enerji istehsalı üçün istifadə oluna bilər.

Hazırda Çində tullantıların təxminən 15-20 faizi yandırma yolu ilə zərərsizləşdirilir. Sənaye analitiklərinin sözlərinə görə, bu göstəricinin 2015-ci ilə qədər 30 faizə, 2020-ci ilə qədər isə 40 faizə qədər artımı gözlənilir. Tullantıların idarə olunması Çinə hər il 30 milyard yuana başa gəlir. Əgər tullantı sənədarliyi şəklində idarə olunsaydı, illik birbaşa iqtisadi gəlir 250 milyard yuan təşkil edə bilər.

Avropanın və ümumilikdə dünyanın inkişaf etmiş ölkələrində belə tullantıların yüz faizlik emalı təcrübəsi mövcud deyil. Orta hesabla tullantıların 30 faizinin təkrar emalı normal göstərici sayılır.

Çin polietilen qabların istifadəsi yolu ilə hər il 37 milyon bərk xam nefti demək olar ki, havaya sovurur.

## Azərbaycanda bu sahədə aparılan işlər

Bakıda il ərzində adambaşına təxminən 350 kiloqram tullantı düşür. Bəs bu tullantıların aqibəti necə olur? Həmin tullantılardan necə istifadə etmək olar?

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2012-ci ildə Balaxanı Bərk Məişət Tullantılarının çəşidlənməsi və yandırılması zavodları yaradılıb. Gün ərzində poliqona 1000-1100 ton tullantı gətirilir. Lakin tullantıların təkrar emalı üçün tək emal zavodunun olması vacib deyil. Bunun üçün həm də məhsulların yerində və lazımcı çəşidlənməsinə ehtiyac var.

Məişət Tullantılarının Çəşidlənməsi zavodunun illik gücü 200 min tondur. Çəşidlənmənin aparılması nəticəsində təkrar emal üçün yararlı olacaq kağız, şüşə, plastik, olvan metal, dəmir və digər xammallar ayrılır və bu da tullantıların ümumi həcmi azaldır, ucuz xammal bazarı formalaşdırır, ölkədə təkrar emalın qurulması üçün zəmin yaradır. Beləliklə, enerjiyə qənaət olunur və tullantıların ətraf mühitə mənfi təsirləri azaldılır. Bundan əlavə, məişətdə əmələ gələn batareya, akkumulyator və elektron tullantı kimi

təhlükəli tullantılar ümumi kütlədən ayrılaraq düzgün utilizasiya məqsədi ilə aidiyyətli yerlərə göndərilir.

## "Təmiz Binəqədi" layihəsi nə vəd edir...

"Təmiz Binəqədi" sosial layihəsinin əsas məqsədi müxtəlif maarifləndirmə vasitələrindən istifadə etməklə sakinlərin arasında təbliğat aparmaq, onları rayon ərazisini təmiz saxlamağa təşviq etməkdir. "Təmiz Binəqədi" layihəsinə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanovun rəhbərliyi ilə yaradılmış komissiya nəzarət edir. İyul ayının 1-dən start götürən layihə qısa müddətdə insanlar arasında böyük maraqla qarşılanıb. Layihədə iştirak edən könüllülərin sayının gündən-günə artması bunu bir daha sübut edir. Layihə çərçivəsində indiyədək rayonun bir çox ərazilərində müxtəlif tədbirlər keçirilib, əhali arasında maarifləndirmə işləri aparılıb.

Üzərində "Təmiz Binəqədi" loqosunun təsvir olunduğu geyimlərin – köynək və yay papaqlarının, habelə bəzək, qələm, bloknot, brelok və s. hazırlanaraq paylanması aksiyanın populyarlaşmasına xidmət edir. Bundan əlavə, məişət tullantıları konteynerlərinin üzünə həkk edilmiş loqo sakinləri diqqətli olmağa çağırır. Layihə ilə bağlı rayon sakinlərinə SMS-lər göndərilir, təşkil olunan "flaşmoblar" yeniyetmə və gənclərin tə-

mizlik ağıllığın fəal iştirakçısına çevrilmələrini təmin edir.

"Təmiz Binəqədi" layihəsinin ikinci istiqaməti isə stimullaşdırıcı parklarda, iri sənaye müəssisələrində görüşlərin keçirilməsi aksiyasının kəşidilənməsində əsaslı rol oynayacaqdır. Bu mərhələdə avtonəqliyyat vasitələrinin saz vəziyyətdə istismarına nəzarətin gücləndirilməsi təmizliklə bağlı ekoloji mühitin daha da sağlamlaşdırılması işinə mühüm töhfə olacaqdır.

Layihəyə əsasən, küçələrdə yol nişanlarının normativlərə cavab verməsi, yol kənarlarında və meydanlarda xalça-palazların necə gəldi yuyulması hallarına, habelə küçə ticarətinə qarşı mübarizənin gücləndirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədlərindən biri də təmizlik işlərinin, sadəcə, müəyyən müddət üçün deyil, daimi olaraq davam etdirilməsi, bu prosesin ənənə halını almasıdır. Bu məqsədlə jurnalistlər arasında yazı müsabiqəsinin təşkil, sosial cəhətlərin hazırlanması, sakinlərin arasında ağıllığın yekunu üzrə rəy sorğusunun keçirilməsi kimi məsələlər diqqət mərkəzindədir.

Binəqədi rayonunun başladığı layihəni mütəxəssislər

də yüksək dəyərləndirirlər. Azərbaycan Yaşıl Hərəkatının sədri Fəridə Hüseynova qəzetimizə açıqlamasında "Təmiz Binəqədi" layihəsinin yüksək qiymətləndirdi: "Bu layihə haqqında məlumatım var. Layihə çərçivəsində aparılan işləri yüksək qiymətləndirirəm. İnanıram ki, maarifləndirmə işləri tezliklə öz nəticəsini verəcək. Bu layihədə diqqətimi çəkən əsas məsələlərdən biri məişət tullantılarının çəşidlənməsi ilə bağlı aparılacaq işlərdir. Hesab edirəm ki, bu, çox aktual və vacib məsələdir. Binəqədi rayonu yəni bu sahədə bir ilk imza atmaq istəyir. Müxtəlif məişət tullantıları poliqona çətin olar. Çünki tullantıları götürən maşınlar çox vaxt onu presləyirlər, sınaq maddələr digər məhsullara elə qarışır ki, onları seçmək mümkün deyil. Nəticədə onların hamısı birlikdə yandırılır.

Avropa ölkələrində zibillər yaşayış məntəqələrindən ayrı-ayrı konteynerlərdə birbaşa zavodlara daşınır. Bunun üçün həyətlərdə də zibillərin çəşidləndirilməsi müəyyən edən qablar qoyulmalıdır. İnsanları bu istiqamətdə maarifləndirmək, inandırmaq lazımdır. Məhz buna görə də Binəqədi rayonunun başladığı "Təmiz Binəqədi" layihəsinin yüksək qiymətləndirirəm. Və inanıram ki, şəhərimizin, eləcə də rayonun ekoloji vəziyyətin qorunmasını layihə çox böyük rol oynayacaq".

F.Hüseynovanın sözlərinə görə, təkəpə paytaxtda adambaşına 350 kiloqram tullantı düşür. Bu sahədə zəruri tədbirlərin həyata keçirilməsini vacib edir. "Zibillərin çəşidlənməsi yerində aparılmalıdır. Yəni evlərdə, zibillərində zibillər fərqli qutulara atılmalı, maşınlarda fərqli konteynerlərə yüklənməlidir. Bu isə təkrar emal məsələsinə daha da asanlaşdırır. Bizdə şüşə, alüminium, polimer, dəmir, polad emalı zavodları var. Sadəcə, təkrar emal ediləni olan məhsullar həmin zavodlara gedib çatdırılır".

# Sakinlər təmizlik və quruculuq işlərini yüksək dəyərləndirirlər

M.ORUCOV  
M.AĞAXANOV

I Avropa Oyunları ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icrasına başlanılmış "Təmiz Binəqədi" sosial layihəsi rayon sakinlərini tərəfindən rəğbətlə qarşılanmışdır. Sakinlər irəli sürülən təşəbbüslərindən bəyənədiklərini və bu prosesdə könüllü iştirak etmək niyyətində olduqlarını bildirirlər. Qəzetimizə müraciət edən bəzi sakinlər yaşadıkları ünvanlarda yaşıllıqların salınması və onların qorunması, ərazinin təmiz saxlanılması prosesində yaxından iştirak etdiklərini diqqətə çatdırırlar.



Keçirdiyimiz növbəti sorğuda iştirak edən 8-ci mikrorayon sakini **Etibar Məmmədov** Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə reallaşdırılan "Təmiz Binəqədi" layihəsinin sakinlər tərəfindən rəğbətlə qarşılandığını bildirdi: "Təmiz Binəqədi" sosial layihəsi sakinlər tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanıb. Rayon sakinləri layihənin həyata keçirilməsi prosesində könüllü şəkildə iştirak edirlər. Hər kəs binasının girişinin təmiz olmasında maraqlıdır. Məhəllələrin abadlaşdırılması, küçələrin səlhiq-sahmana

salınması hamının ürəyindədir".

Müsaibimiz qeyd etdi ki, həyətlərin təmiz saxlanılmasına səlahiyyətli qurumlar tərəfindən də nəzarət gücləndirilib: "Binaların girişləri hər gün süpürülür. Yığılmış zibillər vaxtında daşınır. Təmizliyin qorunub saxlanması ilə bağlı əhali arasında geniş maarifləndirmə işləri aparılır".



Digər rayon sakini, professor **Ramiz Əliyev** də Binəqədi rayonunda aparılan abadlıq işlərindən razılığını ifadə etdi: "Təmiz Binəqədi" layihəsi uğurlu təşəbbüsdür və ilk dəfə bu işlərə

Binəqədi rayonu start verib. Gələcək il Bakıda I Avropa Oyunları keçiriləcək və bu yarışlara baxmaq üçün ölkəmizə sayızsız-hesabsız qonaq gələcək. Elə etmək lazımdır ki, ölkəmizə gələn cənəblər bizdən razı getsinlər. Bu mənada şəhərimizin təmizliyi olduqca vacib məsələdir. Tədqiqatçı deyən müsahibimiz müəyyən təkliflər də səsləndirdi: "Bəzən insanların şəxsi avtomobillərini səkilərdə saxlamaları əhalinin gediş-gəlişinə maneə yaradır. Bu da əhali arasında haqlı narazılıqlara səbəb olur. Mənzillərdə istilik borularının çəkilişi zamanı da müəyyən nöqsanlara yol verilir. Yaxşı olar ki, həmin borular təlimata uyğun "izolyasiya" edilsin. Əks halda qış dövründə



evlərə verilən isti su elə yoldaca soyuyacaq".



Rayon sakini **Məmməd Əsədov** da aparılan abadlıq-quruculuq işlərindən razı qaldığını bildirdi: "Bir gənc kimi rayonda aparılan təmizlik işlərindən razıyam. Əvvəllər binaların qarşısında qanunsuz inşa edilmiş qarajlar, habelə binaların həyətlərinin ayrı-ayrı insanlar tərəfindən çəpərlənməsi

sakinlərin normal istirahətinə mane olurdu. Həyətdə oturmağa imkan yox idi. Amma son illər bu problemlər tamamilə aradan qaldırılıb. Həyətlərdə abadlıq işləri həyata keçirilir, məhəllələrdə xüsusi səlhiq-sahman yaradılır".



Azadlıq prospekti 34 ünvanında yaşayan taksidürücü **Gündüz Kərimov** da rayonda aparılan təmizlik

işlərindən razılıqla söz açdı: "Uzun müddətdir burada yaşayıram. Məhəllədə yüksək səviyyəli abadlıq işlərinin həyata keçirilməsinə inanmazdım. İndi bütün bunların hamısı reallıqdır. Həyətlərdə sakinlərin əyləşib istirahət etmələri üçün lazımı şərait yaradılıb. Hazırda ərazidə "Təmiz Binəqədi" layihəsi uğurla icra edilir. Tez-tez iməciliklər təşkil edilir, ərazinin təmizliyi qorunur. İnsanlar yaşadıkları ərazinin təmizliyinin qayğısına qalmadırlar.

Bu günlərdə binamızın qarşısında yerləşən "xeiyşər" evində keçirilən görüşdə çıxış edərək sakinlər adından bu işləri həyata ke-

çirən insanlara təşəkkürümü bildirmişəm".

8-ci mikrorayonda, Nizami Nərimanov küçəsində təmir-tikinti işləri ilə məşğul olan **Tahir Tağıyev** də quruculuq işlərinin əhali tərəfindən dəstəkləndiyini bildirdi: "Ərazidəki qanunsuz tikililəri sökən zaman böyük narazılıqlar var idi. İnsanlar tez bir zamanda ərazinin abadlaşdırılacağına inanmırdılar. Amma indi burada aparılan abadlıq işlərində sakinlər özləri də yaxından iştirak edirlər. Hətta bizə çay ve-



rənlər də var. Bütün bunlar göstərir ki, insanlar görülən işlərdən çox razıdır. Hazırda ərazidə zibill qutularının yerləşdirilməsi üçün xüsusi yer inşa edilir. Bundan əlavə, həyətlərdə əhalinin normal istirahəti üçün mini park inşa olunur. Burada uşaqların və böyüklərin istirahət etmələri üçün də lazımı şərait yaradılacaq. Ərazidə müxtəlif növ gül kollarının və ağacların əkilməsi nəzərdə tutulur. Bundan əlavə, parkın işıqlandırılması istiqamətində işlər həyata keçirilir".



## → iqtisadiyyat

## Yeni yol ötürücüsü inşa olunur

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 9-cu kilometrliyində yeni yol ötürücüsünün tikintisinə başlanılıb.

"Azeryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev AzərTAC-a

bildirib ki, bu yol ötürücüsü avtomobillərin Biləcəri qəsəbəsindən Bakı-Quba magistralına birbaşa keçidini təmin etmək məqsədilə inşa olunur. Yol ötürücüsünün uzunluğu 31, eni isə 14,5 metr təşkil edəcək.

## Payız-qış mövsümünə hazırlıq başlayıb

Bu ilin iyun ayında "Bakı" elektrik stansiyasında 31,4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib. Ötən 6 ayda isə bu göstərici təxminən 235,3 milyon kilovat-saat olub.

"Azərenerji" ASC-nin mətbu-

at xidmətindən verilən məlumata görə, bu dövrdə stansiyanın digər texniki-iqtisadi göstəricilərində də qənaətbəxş nəticələr qeydə alınıb. Hazırda stansiyada payız-qış mövsümünə hazırlıqla bağlı təmir işləri aparılır.

## Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması artıb



Azərbaycanın nəqliyyat sektorunda daşımaların həcminə görə ən böyük paya malik avtomobil nəqliyyatı

ilə yanvar-iyun aylarında 61,5 milyon ton yük, 757,3 milyon sərnişin daşınıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 və 6,1 faiz artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, sərnişinlərin 96,3 faizi avtobus, 3,7 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 3,2 faiz, sərnişin dövriyyəsi isə 6,8 faiz artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı isə 3,9 faiz artaraq 108,3 milyon nəfər olub.

## Elektrik enerjisi istehsalında artım qeydə alınıb



Dövlət Statistika Komitəsindən verilən məlumata görə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin müəssisələri tərəfindən ötən 6 ayda 912 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. 2013-cü ilin eyni

dövrü ilə müqayisədə 2,4 faizlik artım əldə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsinin müəssisələri tərəfindən istehsal edilmiş məhsulların həcmi 4,1 faiz artaraq 100,2 milyon manata çatıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin  
Sakinlərin  
Müraciət Xidməti

Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az



## "Baku Cup-2014"ün mükafatçıları məlumdur

ESMİRA

Bakı Tennis Akademiyasında qadınlar arasında keçirilən "Baku Cup-2014" beynəlxalq tennis turnirində yekun vurulub. İyulun 20-də start götürən və akademiyanın dörd kortun-

chi Boyana Yovanovski qalib olmaq üçün sonadək gərgin mübarizə aparıb. Onun finaldakı rəqibi dünya reytinginin 35 nömrəsi 19 yaşlı ukraynalı tennisçi Elina Svitolina olub. İlk setdə Yovanovski üzərində böyük üstünlük əldə edən



da keçirilən turnirdə əsas setdə yüksələn reytingli 32 tennis ustası mübarizə aparıb.

Fərdi yarışların finalında "Baku Cup -2012"nin qalibi, bu turnirin 5 nömrəli favoriti, dünya reytinginin 40 nömrəsi 23 yaşlı serbiyalı tennis-

Elina bu seti 6:1 hesabı ilə qalib başa vurub. İkinci setdə də inamlı təsir bağışlayan Ukrayna təmsilçisi (7:6) rəqibini üstələyib. Beləliklə, yekunda görüşü 2:0 hesabı ilə başa vuran Elina Svitolina çempion adını qazanıb. E.Svitolina bu çempi-



onluq sayəsində dünya reytingində 280 xal və 43 min ABŞ dolları pul mükafatı əldə edib.

Komanda yarışlarında isə rusiyalı Aleksandra Panova ilə böyük britaniyalı Piter Uatsonun komandası Şayar Peyer (ISR) və Raluka Oлару (ROU) cütüylə üs qarşılaşıb. Maraqlı mübarizə şəraitində keçən görüşün ilk setini Panova və Uatson rahatlıqla 6:2 hesabı ilə qazanıblar. İkinci setdə isə Peyer və Plaru ciddi müqavimət göstərirlər. Lakin

yenidən təşəbbüsü ələ alan Panova və Uatson ardıcıl xalları qazanıblar. Bu mərhələdə daha üstün olan Panova və Uatson seti 7:6, oyunu isə 2:0 qalib başa vuraraq qızıl medala sahib çıxıblar. Onlar bu çempionluq sayəsində dünya reytingində 280 xal və 12 min 300 ABŞ dolları pul mükafatı əldə ediblər.

Yarışın son günündə "Təmiz Binəqədi" layihəsinin iştirakçıları korta gələrək yarışları canlı izləyiblər.

## → mədəniyyət

Azərbaycanlı gənclər  
Böyük Çin səddində...

İyulun 27-də Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çin mədəniyyətinə həsr olunmuş yay məktəbinin iştirakçıları Pekində Böyük Çin səddinə ekskursiya ediblər.

Ekskursiya zamanı azərbaycanlı gənclərə Böyük Çin səddinin tarixi barədə məlumat verilərək bildirilib ki, Sarı dənizin sahillərindən başlayan, Çinin şimal sərhədləri boyunca uzanan və Qobi səhralarından keçən səddin ümumi uzunluğu 4250 kilometrəndən artıqdır. Böyük Çin səddi ilk dəfə eramızdan əvvəl 220-ci ildə Çin imperatoru Çin Şi-Xuandi tərəfindən on ilə tikilib. Sonralar bu müdafiə xəttinin tikintisi yüz illərə davam etdirilərək, on min li uzadılıb. (1 li təqribən 576 metrdir).

Bildirilib ki, imperatorluğun əsasını qoyan və Çini ən güclü dövlət kimi formalaşdı-

ran imperator Çin Şi-Xuandi bu nəhəng divarı öz dövlətini şimalda yaşayan köçəri xalqların qəfil hücumlarından qorumaq üçün çəkirdimişdi. Həmin səddin bir tarixi əhəmiyyəti də ondan ibarət idi ki, o, dağınıq və tayfa halında yaşayan Çin xalqının milli birliyinin əsasını qoymuşdur. Səddin tikintisi ayrı-ayrı hissələrə bölünüb və hər hissəni vahid plan əsasında bir tayfanın, qəbilənin əhalisi tikib. İmperator Çin-Şi-Xuandi tikintiyə ümumi rəhbərliyi qoşun böyüyü Men-Tyana tapşırırmışdı. Men-Tyan isə tikintini vaxtında, yəni on il müddətinə tikib başa çatdırmaq üçün 350 min əsgəri və yüz minlərlə mülki adamı işə cəlb etmişdi.

Daha sonra gənclər Pekinin mərkəzində yerləşən Səma məbədində və məşhur Men-Tyen meydanında olublar.

## Tariximizə işıq salan dəyərli əsər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti, polkovnik, tarix elmləri doktoru Mehman Süleymanovun iki cildlik "Gülüstən müqaviləsi" kitabı işıq üzünə görüb.

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap olunan kitab XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları ərazisində, eləcə də Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslərə həsr olunub.

1757 ildə Nadir şahın rəhbərlik etdiyi Əfşarlar dövlətinin süquta uğraması ilə Azərbaycan ərazisində yaranan müstəqil xanlıqlar, onların qarşılıqlı münasibətləri, hərbi-siyasi vəziyyətləri, yadelli işğalçılara qarşı mübarizələri və ümumiyyətlə 1813-cü ildə Gülüstən

müqaviləsinin imzalanmasına kimi bölgədə baş verən proseslər, müqavilənin imzalanmasını şərtləndirən mürəkkəb tarixi hadisələr müəllifin əsas tədqiqat obyektinə olmuşdur.

Əsər Azərbaycan tarixinin göstərilən dövrünün öyrənilməsi, böyük dövlətlərin, konkeret olaraq Rusiya, İran, Fransa və Böyük Britaniyanın bölgədə maraqlarının toqquşması, baş verən hərbi münaqişələrin səbəblərinin aydınlaşdırılması və həmin dövrün müfəssəl mənzərəsinin yaradılması baxımından olduqca əhəmiyyətlidir.

Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab yazılarkən çoxsaylı rus və fars dilli mənbələrdən istifadə olunmuşdur.

Beynəlxalq Musiqi Festivalının  
İştirakçıları Qaxda...

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən VI Qəbələ Beynəlxalq Musiqi Festivalı tamaşaçıları bir-birindən maraqlı konsert proqramları ilə sevindirir, musiqisevərlərə unudulmaz anlar bəxş edir.

Festival çərçivəsində iyulun 28-də Qax şəhərindəki "İçərişəhər" Turizm və Mədəniyyət Mərkəzində Ukraynanın məşhur "Kiyev Solistləri" Kamera Orkestrinin səyyar konserti keçirilib.

Konsertin əvvəlində Qəbələ Beynəlxalq Musiqi Festivalının bədi rəhbərlərindən biri, dünya şöhrətli violençel ustası, "Kiyev Solistləri" Kamera Orkestrinin musiqi rəhbəri Dmitri Yablonski çıxış edərək festivalın konsertlərindən birinin Azərbaycanın cənnət guşələrindən olan Qaxda keçirilməsindən böyük şərəf duy-



duğunu bildirib, tamaşaçılara xoş istirahət arzulayıb.

Kamera musiqisi axtarışında Pyotr Çaykovskinin, Antonio Vivaldinin, İohan Sebastian Baxın və digər klassik rus və Avropa bəstəkarlarının əsərlərindən, həmçinin görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Nizami" simfoniyasından parçalar təqdim edilib.

Kollektivin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.